

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzətdir

*Hərəkət*

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 102 (5822) 8 iyun 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

# 9 iyun - xalqımızı nicata aparan tarixi yol



8

Mariya Zaxarova: "Bakı  
mənim məmənnüyyətlə  
gəldiyim yerlərin  
siyahısına daxildir"



9

Yay turizmi üçün ideal  
məkan - Naxçıvan



12

Azərbaycanda  
"Hökumət buludu"  
yaratılacaq



# Azərbaycanda çox əlverişli biznes mühiti və sərmayə iqlimi var

*Prezident İlham Əliyev: “Biz biznes mühitinin yaxşılaşması nəticəsində, yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək”*



payına düşüb. Əlbette ki, bütün bunların fonunda xalqın sosial vəziyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atan Prezident İlham Əliyev vətəndaşlarla səmimi söhbəti zamanı bugündək imzalanın sənədləri böyük islahatlar paketinin bir hissəsi adlandıraq, bildirib ki, hazırda ölkənin iqtisadi vəziyyəti və maliyyə durumu yaxşıdır. Əlavə əldə edilmiş bütün gəlirlər vətəndaşların sosial müdafiəsinə yönəldiləcək.

Göründüyü kimi, Prezidentin sosial-iqtisadi islahatlar paketinin başlıca məqsədi Azərbaycanın inkişaf etmiş, güclü iqtisadi potensialı malik, milli həmşəriliyin və qanun alılıyının təmin olunduğu sosial dövlət statusunun daha da möhkəmləndirilməsidir. İslahatlar paketi çərçivəsində verilmiş qərarlar və imzalanmış sərəncamlar cəmiyyət heyatının bütün sahələrinə müsbət təsir göstərir. Yeni sosial-iqtisadi model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və əlverişli biznes mühitinin yaradılmasını, insan kapitalının inkişaf etdirilməsini, sahibkarlara daha yaxşı şəraitin təmin olunmasını, dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsini və digər məsələləri nəzərdə tutur.

Bir sözü, hazırda Azərbaycanın hədəfi neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır. Qəbul olunan və icra edilən



Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasetin prioritet istiqamətlərindən biri də iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır. Bu baxımdan, iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyevin sənayenin inkişafı ilə bağlı strateji xəttinə uyğun olaraq, həyata keçirilən genişmiqyaslı sənayeləşmə siyaseti nəticəsində, rəqabətqabiliyyəti və ixracyönümlü yuzlərlə yeni sənaye müəssisəsi yaradılır, tələbatın ödənişləsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır və ixracın həcmi yüksəlir.

Qeyd edək ki, Pirallahı Sənaye Parkında "Diamed" şpris istehsalı zavodunun açılış mərasimində dövlət başçısı, vurğulayıb ki, ölkədə sənaye istehsalı artır və görülən işlər nəticəsində, bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Bunu şərtləndirən amillər isə, həm sənaye potensialını gücləndirən böyük müəssisələrin fəaliyyətə başlaması, həm də kiçik və orta müəssisələrin işe düşməsidir. Bu da, onu göstərir ki, Azərbaycanda çox əlverişli biznes mühiti və sərmayə iqlimi var. Xarici investorlar Azərbaycanda yaradılan imkanlardan rahat yararlanırlar. Belə olmasaydı, son 15 ildə ölkə iqtisadiyyatına 260 milyard

dollar investisiya yatırılmazdı. Elə təkce bu ilin 4 ayında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 3 916 milyon manatlıq vəsait, onu deməyə əsas verir ki, bu il də xarici və yerli investorlar tərəfindən ölkə iqtisadiyyatına kifayət qədər sərmayə yatırılacaq. Bu da, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlara öz töhfəsini vermiş olacaq.

Dövlət başçısı ölkədəki biznes mühitini dəyərləndirərkən deyib ki, bütün bunlar ölkənin dinamik inkişafını şərtləndirir: "Biz biznes mühitinin yaxşılaşması nəticəsində, yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək. İqtisadi və sosial sahədə aparılan islahatlar neticə verir. Biz, Dünya Bankının biznes mühitine dair hesabatına görə, bu gün dünyada 25-ci yerdəyik. Mən bunu dəfələrə qeyd edirəm, ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu, imkan verir ki, biz sosial sahəni də gücləndirik, işsizliyi aradan qaldıraq, yerli istehsalı artırıq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirik. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasetimizi eks etdirir. Biz sosialyönümlü siyaset aparırıq və bu siyaset öz nəticəsini verir".

İqtisadiyyatın daha da gücləndirilməsi və şaxələndirilməsi istiqamətində qarşıya qoyulan əsas məqsəd, ilk növbədə, idxlən asılılığı azaltmaq, ixracın həcmini artırmaqdır. Təkçə 4 ayın statistik göstəricilərinə əsasən, deyə bilerik ki, ixrac yenə də idxlən üstələyir. Bu da, qeyri-neft sektorunun innovativ inkişafı sayesinde reallaşır. İlin 4 ayı ərzində, həyata keçirilən ixrac əməliyyatları, ümumilikdə, 11 milyard 639 milyon 281 min dollar təşkil edib. Bunun ümumi həcmiñ 4 milyard 549 milyon 421 min dolları idxlən, 7 milyard 89 milyon 959 min dolları isə ixracın

yol xəritələri və digər qərarlar, əsasən, bu məqsədə xidmət edir. Azərbaycan mühüm transmilli enerji layihələri həyata keçirir, bu layihələrin icrası qarşidan gələn illərdə Azərbaycanın əhəmiyyətinin daha da yüksəlməsi və maliyyə imkanlarının artmasını təmin edəcək. Əlbette ki, iqtisadi potensialın gücləndirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı, yeni zavod və fabrikların açılması, sənaye komplekslərinin yaradılması prosesini daha da sürətləndirəcək.

**"Səs" Analitik Qrupu**



# 9 iyun - xalqımızı nicata aparan tarixi yol



*Müstəqillik dövrünü yaşayan Azərbaycan ictimai-siyasi və sosial-iqtisadi həyatının yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanan nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Müstəqil dövlətimizin uğurlarından gürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın - Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünkü dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltti. Bu tarix - xalqımızı nicata aparan yol - 1993-cü ilin 9 iyun tarixində başlanılmışdır. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpası edilmiş və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdır.*

Tarixin gedisi nəzər salsaq, görərik ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmış, Azərbaycan SSR Ali Sovetinə ve Naxçıvan Ali Məclisinə deputat seçilməsi, artıq bu mübarizə alovunu gücləndirdi ve Müdrik Siyasetçinin uzaqqorən siyaseti xalqın buxovlanmış arzularının yolunda ümidi çırğıq yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "soviet sosialist" sözlerinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizgözlü ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsəle qaldırılması haqqında tarixi qərarlar qəbul edildi.

Ali Sovetin xalqın tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayraqı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fealiyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi.

Ali Sovetin xalqın tələbi ilə çağırılmış Növbədənkənar Sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliğini bərpə etmək haqqında Beyannamə qəbul etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin Sessiyasında tarixi sənəd qəbul edildi. Amma Azərbaycan müstəqillik əldə etmiş olsa da, ölkədə hökm sürən ictimai-siyasi proseslər ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

O dövrə siyasi hakimiyətdə olanların səriştəsizliyi üzündən vətəndaş məharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi.

Bələ bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş məharibəsinin ağır f-

sadalarından qurtulmaq üçün Ümumməlli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayğısı Vətənin xilası və xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındaki çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gelecek inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümumməlli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyətinə gəlməsəydi, indi ne Azərbaycandan, ne də ölkəmizdəki bugünkü əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı.

## "AZƏRBAYCAN XALQI AZADLIĞINI ƏLDƏ ETMİŞ XALQ KİMİ YAŞAYACAQ, Öz MÜSTƏQİL DÖVLƏTİNİ QORUYACAQ, SAXLAYACAQ VƏ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI ƏBƏDİ YAŞAYACAQDIR"

Sonrakı hadisələr daha müsbət məcralara yönəldi, ölkədə nisbətən sabitlik yarandı və oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev xalqımızın böyük eksəriyyəti tərefindən ölkə Prezidenti seçildi. İrəlide müstəqilliyin mürəkkəb və keşməkeşli illəri dururdı. 1993-cü ilde ikinci dəfə hakimiyətə qayğısı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönəməz etdi. 1993-cü ilin iyununda xalqın təkidlə tələbi ilə hakimiyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriylik getirdi. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi programdan, yaxud problemlərin hell edilməsindən söhbət gedə bilməz" deyirdi Heydər Əliyev. Məhz Ümumməlli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəcilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xoas və anarxiyanı, cəmiyyətdə hökm süren iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümumməlli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədlərə qarşı mövqə və iradəsinə qəti şəkilde qoydu. Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox ənənə rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönəməz etdi: "Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır" deyən Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Ösrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin en qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırıdı. Azərbaycan iri regional layihələrde, Avropanın və bütövlükde, dünya enerji təhlükəsizliyi sistemine qoşuldu. 1993-cü il dən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı teməl

oldu. Bir sözə, eger müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması, tarihi zərurətdən irəli gələn hadisə ididə, Azərbaycanın müstəqiliyi əbədiliyi və dönməzliyi Ümumməlli Lider Heydər Əliyevin adı və fealiyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

## MÜSTƏQİL AZƏRBAYCANIN TARIXİ NAILİYYƏTİ, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏSASININ QOYDUĞU İNKİŞAF STRATEGİYASI- NIN MƏNTİQİ NƏTİCƏSİDİR

Büyük Qayğısının möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqiliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması və vətəndaş məhribəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi ehemiyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzəre alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındır.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik enənələri formalasdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümumməlli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Azərbaycan Prezidenti İlham Əliyev Ümumməlli Lider Heydər Əliyevin siyasi xəttinə sadıq qalaraq, müstəqil ölkəmizi inamlı gələcəyə doğru aparır.

Həqiqətən də, Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümde amal, arzu və niyyətlərini gerçəkləşdirərək, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə, haqlı olaraq, fəxr edə bilər. Uğurlu daxili və xarici siyaset sayesində dövlətçilik enənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində, ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və maliyyə-bank sisteminin qurulması istiqamətlərdə mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrde uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyyət nail olunmasını milli hədəflərden biri kimi müəyyənləşdirib.

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürüdüyü siyaset ölkəmizin etibarlı və strateji tərəfdəş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliliyinin ayrılmaz hissəsinə çevrilir. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu nüfuzun və inamin göstəricisidir.

Əldə edilən uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyəti və Ulu Öndər Heydər Əliyevin əsasının qoymuğu inkişaf strategiyasının məntiqi nəticəsidir.

ZÜMRÜD

8 iyun 2019-cu il

# Naxçıvanda müasir ağacyetişdirmə sahəsi - "İqlim otağı" fəaliyyətə başlayıb



**İyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidməti üçün yeni ağacyetişdirmə sahəsi - "İqlim otağı" istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildirən ləti kəsib.**

Naxçıvan Yaşıllaşdırma Xidmətinin direktoru Səyahət İmanov çıxış edərək deyib ki, muxtar respublikada yaşıllıqların sahəsi iləbəl artırılır, yeni meyvə bağları salınırlar. Bu da təngçilik təsərrüfatlarının inkişafını zəruretə çevirib. Xüsusilə müxtəlif meyvə və həmişəyaşıl tınglər, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilmesi diqqətdə saxlanılır. Yaşıllaşdırma Xidmətinin tıngçilik sahəsi üçün yeni kompleksin tikilməsi və "İqlim otağı"nın yaradılması da bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov muxtar respublikada müasir ağacyetişdirmə sahəsinin - "İqlim otağı"nın istifadəyə verildiyini bildirib, bu münasibətlə kollektivi təbrük edərək deyib: Ötən əsrin 90-ci illərinin acı nəticələri muxtar respublika təbiətine də təsir etmiş, ağaclar kütłəvi qırılmış, yaşıllıqlar məhv edilmişdi. 1995-ci ilin statistikasına əsasən həmin dövrədə muxtar respublikada yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdi. Lakin ötən dövrədə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün muxtar respublikada ümumi ərazinin 20 faizə yaxını

yaşıllıqlardır. Həmçinin muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunur, nadir ağac və bitki növləri qorunur, eyni zamanda, mütəmadi yaşıllaşdırma tədbirləri həyata keçirilir.

Ali Məclisin Sədri deyib: Bu güne qədər muxtar respublikada müxtəlif tınglərə ve gül kollarına olan tələbatın bir hissəsi idxlə hesabına həyata keçirilirdi. Lakin yaradılan şərait imkan verəcəkdir ki, tələbat tamamilə yerli istehsal hesabına ödənilsin, əraziləre uyğun meyvə və həmişəyaşıl tınglər, bəzək kolları və güller yetişdirilsin. Müasir avadanlıqlarla təmin olunmuş "İqlim otağı"nda tınglər və gül kolları açıq havaya nisbəten daha tez böyüyür. Bu da daxili tələbatı iki dəfədən artıq ödəməye imkan verir. Muxtar respublikanın aid təşkilatları ile tıngçilik sahəsi arasında qarşılıqlı əlaqə yaradılmalı, sifarişlər qəbul olunmalıdır. Kollektiv

həm dövlət təşkilatlarının, həm də əhalinin tələbatına uyğun ağac və bəzək kolları yetişdirmelidir.

Ali Məclisin Sədri muxtar respublikanın tələbatının yerli istehsal hesabına ödəniləcəyinə əminliyini bildirib, kollektiv işlərində uğurlar arzulayıb.

Məlumat verilib ki, ərazidə 8 parnik və 4 bina tikilib, işçilər üçün lazımi şərait yaradılıb, iş otaqları istifadəyə verilib. Əsas binada gül-bəzək kollarının və meyvə tinglərinin yetişdirilməsi üçün "İqlim otağı" yaradılıb. Otaqda 108 rəf夸raşdırılıb. Yaradılmış şərait toxum vasitəsilə 11 min 664, şitil və ya qələm vasitəsilə 4536 ədəd olmaqla, il ərzində 105 min müxtəlif növ ağac, gül və bəzək bitkileri yetişdirməyə imkan verir. Otaq təbii hava şəraitindən tamamilə tecrid olunub, avtomatlaşdırılmış işçiləndirme, suvarma, havalandırma, isitmə və nəmləndirme sistemləri ilə təchiz edilib. Yaradılmış süni iqlim şəraiti burada istenilən növ

bitkini yetişdirməyə və digər növ istixanalarla müqayisədə bitki yetişdirilməsi sahəsindəki məhsuldarlığı bir neçə dəfə artırmağa imkan verir.

"İqlim otağı"nda yetişdirilən bitkiler müvəqqəti saxlanma anbarına verilərək təbii şəraitə uyğunlaşdırılır və satışa çıxarılır. Ərazidə mağaza istifadəyə verilib, gübərə və digər vasitələrin saxlanması üçün də anbar yaradılıb. Bütün binalar istilik, elektrik və su sistemləri ilə təchiz olunub.

Naxçıvan Yaşıllaşdırma Xidmətinin 6 sayılı Tingçilik Sahəsinə baxış olub. Bildirilib ki, 4 hektar ərazini əhatə edən tingçilik sahəsində bu ilin ötən dövründə 81 min müxtəlif meyvə tinci, gül və bəzək kolları yetişdirilib.

Ali Məclisin Sədri "İqlim otağı"nda tələbata uyğun tinglərin və gül kollarının yetişdirilməsi, eləcə də yerli sortlara üstünlük verilməsi və fəaliyyətin genişləndirilməsi barədə tapşırıqlar verib.



# “Samur” gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib



**İyunun 7-də Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən “Samur” gömrük-sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirilib.**

AZERTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Sefer Mehdiyev və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov ərazidəki mövcud və-



ziyyətə yerində tanış olublar. Əvvəlcə Prezident İlham Əliye-



rəsmiləşdirilməsini sadələşdirilməsi, eyni zamanda, ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və müvafiq dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi öyrənilib.

“Samur” gömrük-sərhəd buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

Son zamanlar sənişin və yük-

daşımaların həcmnin əhəmiyyəti dərəcədə artması, həcmnin Azərbaycandan Rusiya kənd təsərrüfatı məhsullarının daşınması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədin dən keçən şəxslər, nəqliyyat vasitələri və yükler üzərində gömrük və sərhəd nezaretinin sürtənləndirilməsi və dənə səmərəli təşkilinə dair tapşırıq və tövsiyələr verilib.

Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində aparılan yenidənqurma işlərinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisine baxış keçirilib.

Tikintidə mövcud vəziyyət və görülecek işlər barədə məlumat verilib. Bildirilib ki, yeni körpünün inşasının yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Köprü üç zolaqdan ibarət olacaq.

Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərdən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artırmasına xidmət göstərəcək. Bu köprü həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətdə atılan addımlardır.

## Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib



**İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Müdafiə Nazirləyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.**

Iclasdan əvvəl MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyaret edərək önləndənəkli və gül dəstələ-

ri qoyub, qəhrəmanların xatirəsini yad ediblər. İclasda MDB çərçivesində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.

## Bəhruz Quliyev: “Fransa məhkəməsinin Dağlıq Qarabağla bağlı qərarı bütün dünya üçün prezidentdir”

**“Ötən il Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistən silahlı qüvvələrinin işgali altında olan Azərbaycanın Xocavənd rayonunun separatçı rəhbəri arasında “Dostluq Xartiyası” imzalandı, lakin separatçılardan bu sevinci uzun sürmədi. Fransanın Val Duaz Departamentinin İnzibati Məhkəməsi iyunun 4-də Arnuvil şəhəri ilə Dağlıq Qarabağda erməni separatçıları arasında imzalanan “Dostluq Xartiyası”nı ləğv edib. Məhkəmənin çıxardığı qərara əsasən, imzalanmış “sənəd” qeyri-qanuni hesab edilib, heç bir hüquqi qüvvəsinin olmadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması bildirilib”.**

Bunu Olaylar.az -a açıqlamasında “Ses” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Bəhruz Quliyev bildirib ki, Fransa məhkəməsi Ermənistən Dağlıq Qarabağda分离çı rejimi legitimləşdirmək cəhdərinə ağır zərər vurdur və ermənilərin bütün cəhdərinin üzərində xətt çəkdi: “Əlbətə ki, Fransa məhkəməsinin belə bir qərar vermesi Azərbaycan tərəfinin hüquqi addımlarının nəticəsidir. Çünkü, Azərbaycan separatçı rejimin işgali legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdərini rəsmi Paris qarşısında dəfələrlə qaldırıb. Azərbaycanın Birinci vitse-prezi-

denti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Hətta, Bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Prezident Emanuel Makron bu tipli xartiyaların imzalanması və işalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını Fransanın dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib. Bu mənada, Azərbaycan hökumətinin belə əvvəl reaksiyası və prinsipial mövqə nümayiş etdirməsi nəticəsində qondarma rejimlə imzalanan



saxta “Dostluq Xartiyası”nın Fransa məhkəməsində ləğvi baş tutdu”. “Fransa məhkəməsinin Dağlıq Qarabağla bağlı ədalətli qərarı bütün dünya üçün prezidentdir” - deyən Bəhruz Quliyev vurğulayıb ki, bu, Fransa məhkəməsinin 2013-cü ildən sonrakı dövrə Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Bəhruz Quliyev diqqətə çatdırıb ki, məhkəmənin melum qərarı məkli erməni separatizmə tutarlı zərər oldu və bir daha göstərildi ki, sivil dünya separatçılığı, işğala dəstək vermir. “Fransa məhkəməsinin bu ədalətli qərarı bizlərdə digər bu kimi məhkəmə işlərində də Ermənistən işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejiminin bağladığı bu tipli qeyri-qanuni və beynəlxalq hüquqa zidd olan sənədlərin ləğv olunacağına da əminlik yaradır” - deyə Bəhruz Quliyev əlavə edib.

8 iyun 2019-cu il

## D.Savelyev: "Mən fəxr edirəm ki, Fərman Salmanov 60 il bundan əvvəl Sibir torpağının gələcək inkişafının bünövrəsini qurub"

**B**u günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə telefon səhbəti zamanı Surqut şəhər aeroportuna məşhur neftçi Fərman Salmanovun adının və rülməsinə görə təşəkkürünü bildirib. Bununla əlaqədar, AZƏRTAC-in müxbiri Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyəti barədə səhbət edib.

**-Dmitri İvanoviç, Siz Salmanovun şəxsiyyətinə necə müناسibət başlayırsınız?**

-Mən əslən sibirlə olduğum üçün fəxr edirəm ki, Fərman Salmanov 60 il bundan əvvəl bəzi alimlərin şübhəsinə reğmən, Yuqrada böyük neft yataqlarını keşf etməklə Sibir torpağının gələcək inkişafının bünövrəsini qurub. Təsadüfi deyil ki, Surqut sakinləri vaxtılıq bu böyük neftçinin yaşadığı evi qayğı ilə qoruyurlar. Salmanovun keşf etdiyi 130-dan çox neft ve qaz yatağı ölkəmizin müasir neft-qaz kompleksinin əsasını təşkil edib. Azərbaycanda doğulmuş Fərman Qurban oğlu həyatının 30 ildən çox hissəsini Sibire həsr edib. Buna görə də Salmanovun taleyi müyyən mənənədə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləyinə təsdiqi olub. Əlbəttə, Surqut aeroporta bu neftçinin adının verilməsi hem ölkələrimizin ikitərəflı münasibətlərinin tarixi təməlini xatırladır, həm de bu münasibətlərin gələcək inkişaf üçün xüsusi ab-hava yaradır.

**-Siz Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə tərafdaşlığın bugünkü səviyyəsini necə səciyyələndirirdiniz?**

-Bizim əməkdaşlığımız getdikcə daha artıq dərəcədə xammal layihələrinən sənaye sahəsində qarşılıqlı fəaliyyətə tərəf inkişaf edir. xidmətlər, turizm və neqliyyat kommunikasiyaları sahəsində genişmiqyaslı investisiyalar qarşılıqlı nüfuz edir. Regionlararası kooperasiya şəbəkəsi yaranıb, Azərbaycanın regionları Rusiya Federasiyasının subyektlərini ilə birbaşa sazişlər bağlayır, Rusyanın 72 regionunu temsil edən şirkətlər Azərbaycana öz məhsullarını göndərir. Bu il onuncu, yubiley regionlararası forumu keçiriləcək. Bu fakt çox şədən xəber verir. Bu gün Azərbaycan Rusyanın Cənubi Qafqazda aparıcı ticarət tərəfdəsidir, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi Rusyanın Gürcüstən və Ermənistan ilə ticarətinin ümumi həcmindən çox olub. Bu göstəriciyə nail olmaq üçün biz gömrük və sərhəd prosedurlarını optimallaşdırmağa yönəlmış çox iş görmüşük: məsələn, Rusiya ilə Azərbaycan ilə sərhəddə yüklerin 87 faizi elektron şəkildə sənədləşdirilir.

**-Yükdəşimalardan söz düşməkən, bu sahədə vəziyyət necədir?**

-2019-cu ilin birinci rübüünən yekunlarına əsasən yükdaşımaların həcmi 25 faiz artıb. Kənd təsərrüfatı mövsümünün başlanması ilə əlaqədar aqrar məhsullar-



rin satışında xeyli artım var: Azərbaycandan Rusiyaya faraş kartof göndərilir, Rusiyaya Azərbaycandan alma ixracı isə demək olar ki, 35 faiz artıb. Azərbaycanlı istehlakçılar Rusiyadan (xüsusən Stavropol diyarından) taxi ixracı artıq ənənəye çevrilib. Bundan əlavə, rusiyalı ixracatçılar "Şimal-Cənub" neqliyyat dəhlizinin təmmiqyaslı işe salınmasını gözleyirlər ki, bu dehлиз vasitesilə Pakistan, Hindistan və İran bazarlarına buğda nəql edilsin. Bakı-Tbilisi-Qars dəmiryol magistralı ilə Türkiyəye taxi daşınması üçün "AzuTrans" Rusiya-Azərbaycan birge şirkəti yaradılıb. Bu şirkət yeni dəmiryolunun tam həcmədə yüklənməsini təmin edəcək

**-Kütləvi informasiya vasitələrində Bakı-Tbilisi-Qars magistralı barədə məşhur "Şimal-Cənub" layihəsi ilə müqayisədə az səhbət gedir. Sizin fikrinizə, bu magistralın mahiyyəti nədən ibarətdir?**

-Yaxın vaxtlarda açılmış bu magistralı bəzən "Şimal-Qərb" neqliyyat dəhlizini adlandırlırlar. Ümumi uzunluğu 846 kilometr olan bu magistralın 504 kilometri Azərbaycan ərazisindən keçir. Layihəyə əsasən bu marşrutun buraxılıqlı qabiliyyəti ilə 17 milyon ton yük və 3 milyon səninin daşımağa imkan verəcək. Rusiya bu dehлиз vasitesilə buğda ilə bərabər kimya məhsulları və qırıntı qara metal da daşınmasında maraqlıdır. Yüklerin bir hissəsinə daha sonra Türkiyəyə göndərmək nəzərdə tutulur. Hazırda Türkiyə ilə Rusiya arasında yük dövriyyəsinin həcmi ilə 20 milyon tondan çoxdur, lakin mövcud potensial qat-qat yüksəkdir.

**-Yaxın Vaxtlarda Rusiya ilə Azərbaycan arasında hansı yeni sənmişdə marşrutları açılacaq?**

-Bu marşrutlar ilk növbədə sərhədyanı regionların əməkdaşlığı və turizm ilə bağlıdır. Ötən il Rusiya Azərbaycana səfər etmiş turistlərin sayına görə birinci yerə çıxıb - 800 mindən çox. Ləp yaxın vaxtlarda Mahaçqala ilə Bakı arasında birbaşa aviareys açılacaq, cari ilin payızında isə bu şəhərlər arasında gecə eksperessi işe düşəcək. Uzunluğu 2400 kilometrə yaxın olan Tver-Bakı avtobus marşrutunun işe salınması ciddi hadisədir. Bu marşrut Rostovdan, Voronejden, Tulada və Moskvadan keçir.

Yeri gəlməkən, turizm barədə. Rusyalı turistlər Bakı metropoliteninin vagonlarının yenilənməsini yeganı ki, müsbət qiymətləndirəcəklər. Moskvadakı "Metrovaqonmas" zavodu bu ilin sonuna qədər Bakıya 30 metro vagonu göndərə-

cək. Bu, Azərbaycan paytaxtı üçün çox vacibdir. Bakı metrosu sutkada 600 mindən çox səninin daşıyır. Əlamətdar haldır ki, Bakı metrosunun 25 stansiyasına xidmət göstərən 280 vagonun hamısı Rusiyada istehsal edilib.

**-Rusiyadan olan turistləri bu il yayda Azərbaycanda nə məraqlı yeniliklər gözləyir?**

-Azərbaycan genişmiqyaslı mədəni və idman tədbirləri ilə öz qonaqlarını həmişə heyətlənməyi bacarı. Axi respublikadakı siyasi və iqtisadi sabitlik bələ tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradır. Birinci Avropa idman Oyunları, "Eurovision" mahnı müsabiqəsi, 42-ci Ümumdünya Şahmat Olimpiadası və Bədii gimnastika üzrə dünya kuboku yarışları hamının yadindadir. 2019-cu ilin yayı da istisna olmamışaq. Formula 1 yürüşləri və UEFA Avropa Liqasının final futbol matçı parlaq səviyyədə keçdi. Yaxın vaxtlarda Bakı Avropa Gənclərinin Olimpiya Festivalına ev sahibliyi edəcək. Bu festivalda Avropanın 50 ölkəsindən 2 mindən çox atlet idmanın 10 növündə yarışacaq, iyunun sonlarında isə Sea Breeze kurortunda sayca dördüncü dəfə beynəlxalq "JARA" Musiqi Festivalı keçiriləcək, bu tədbirdə Rusiya və Azərbaycan şou-biznesinin yüzlərlə ulduzu böyük çimərlik səhnəsində çıxış edəcəklər.

Əlamətdar haldır ki, Rusiyadan Azərbaycana turizm axınının artması respublika ərazisində "Mir" kartlarına xidmət ehtiyacı yaradıb. Hazırda bu program razılaşdırılma mərhələsindədir və yaxın vaxtlarda işe salınacaq. Bu, bizim səyahətçilərin Azərbaycanda daha çox qalması, bu ölkənin mətbəxindən, görməli yerlərindən, bənzərsiz qonaqpərvərlik ab-havasından ləzzət almış üçün əlavə imkan yaradacaq. Biz öz cənub qonşumuzu buna görə çox sevirik.

**"Ermənistən tərəfinin addımları münaqışının sülh yolu ilə həllinə zərbə vurur"**



**"E**rmənistən təxribatçı addımları Dağlıq Qarabağ münaqışının sülh yolu ilə həllinə zərbə vurur. Məhz bunun nəticəsidir ki, real vəziyyət dəyişməz olaraq qalır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputati Sevinc Fətəliyeva

deyib. O bildirib ki, Azərbaycan müstəqilliyinin qorunması və dünyada sülhün bərqrar olunması üçün mübarizə aparır və fəaliyyət göstərir: "Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etmək üçün mühərbiyə başlamaq heç zaman gec deyil. Amma mühərbiyə itki, fəlakət, dağıntı deməkdir, vaxtılıq çox itkilerimiz olub. Yenidən qan tökülməsinin, dağıntıların baş verməsinin tərefdarı deyilik".

Deputat söyleyib ki, Azərbaycan tərəfi münaqışının həllində bütün sülh yollarından istifadə edir: "Amma bu hərb yolunun qəçiləz olduğu anlamına gəlmir. Əger məsələnin sülh yolu ilə həlli mümkün olmasa, Azərbaycanın işğal altından olan torpaqlarını hərb yolu ilə geri qaytarmaqdən başqa yolu olmayıacaq". Azərbaycanın güclü ordusunun olduğunu xatırladan S. Fətəliyeva qeyd edib ki, orдумuz müasir texnika və avadanlıqla təchiz olunub: "Bu da o deməkdir ki, Azərbaycan öz torpaqlarını düşmənin işğalından azad etmək üçün həm mənəvi, həm də hərbi nöqtəyi nəzərdən hazırlıdır".

## Məzahir Pənahov Qazaxıstanda seçkiləri müşahidə edəcək

**A**zərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2019-cu il iyunun 9-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənəkar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib. SİA-nın verdiyi məlumatə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M. Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nezərdə tutulur.



## Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binası istifadəyə verilib



Müdafiə Nazirliyindən AZERTAC-a bildirilər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştiraki ilə Mərkəzin fəaliyyəti və xidmətin təşkili barədə briñiq keçirilib. Məruzə olunub ki, Mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.

Komanda İdarəetmə Mərkəzinin əsas təyinatı bilavasita tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərar-gahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlıqla təqdim edilməsidir. Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, hava və sualtı şəraiti nəzəret isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.

**A**zərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. İyunun 6-da Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

# Azərbaycan 190 ölkə arasında 25-inci

*Yaxud Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və hüquqi-institusional islahatlar və əldə olunan uğurlar beynəlxalq səviyyədə təqdir olunmaqdadır*

**A**zərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və hüquqi-institusional islahatlar nəticəsində, ölkəmizin inkişafı dinamik xarakter alıb, əldə olunan uğurlar isə, beynəlxalq səviyyədə təqdir olunmaqdadır. Xüsusilə də, Azərbaycanda perspektiv inkişafla bağlı strategiyanın işlənilməsi ölkəmizin gələcək uğurlarına yeni bir reallıq kimi baxırlar.

Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Doing Business-2020" islahatlarına dair növbəti icmalini hazırlanıb. İcmalda 11 indikator üzrə aparılan islahatlar barədə ətraflı məlumatlar təqdim olunur. Vurğulanır ki, sözügedən dövrədə ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam edib, onlayn vahid ixrac ərizəsi, yaşıllı dəhliz, elektron məhkəmə, tikintidə "Bir pəncərə", biznesə başlamaq, elektrikə çıxış, kreditlərə elçətanlıq, müqavilələrin icrası, əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar həyata keçirilib.

İcmalda bildirilir ki, Dünya Bankı tərəfindən hazırlanmış "Doing Business-2019" hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyər, 57-ci pillədən 25-ci (o cümlədən, biznesə başlamaq üzrə 18-ci pillədən 9-cuya, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin hellinə görə 47-ci pillədən 45-ci) yere yüksəlib.

Biznesə başlamaq sahəsində ("Doing Business" üzrə bal 96,14) əger əvvəl onlayn qeydiyyat üçün elektron imza tələb edilirdi, indi buna ehtiyac yoxdur. Eləcə də, əvvəller tələb edilən işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsinə də lüzum qalmayıb. İndi işçilər qeydiyyat tamamlandıqdan dərhal sonra fəaliyyətə başlaya bilərlər. Onlayn qeydiyyat üçün tələb edilməyən prosedurlar sırasında "ASAN imza" da var. Asanlaşdırılan prosedurlardan digərləri isə, Vergilər Nazirliyinin saytında FİN nömrə daxil etməklə, onlayn qeydiyyatın vahid platformada aparılması, həmçinin, işə götürüləcək şəxslər barədə məlumatların onlayn qeydiyyat ərzisində daxil olunmasıdır. Daha vacib bir məqam: bu gün Azərbaycanda biznesə başlamaq üçün bir prosedur, yarım gün və 0 manat lazımdır. Halbuki əvvəl bu iş üçün 3 prosedur, 3,5 gün və 90 manat xərc tələb edildi.

Tikinti üçün icazələrin alınması ("Doing Business" üzrə bal 73,1) sahəsində də kifayət qədər islahatlar aparılmışdır. Bu islahatlar nəticəsində, tikinti şirkətinin elektron müraciət əsasında 15 iş günü müddətinə icazə verən orqandan cavab almaq hüququ yaranmışdır. İndi Fövqələde Hallar Nazirliyi özülləşdirəcək işlərinin yoxlanmasını, eləcə də, yekun yoxlama və istismara hazırlıq aktının verilməsini bir iş günü ərzində təmamlamalı, "Azərsu" ASC 7 gün müddətinə obyektin su xəttinə qoşulmasını həyata keçirməli, icazəverən orqan elektron müraciət sistemi əsasında qanunvericiliyə əsasən, müvafiq sənədlərlə istismar üçün müraciət edən şirkətə 10 gün ərzində cavab verməli, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat isə, 4 günə başa çatdırılmalıdır.

İndi icazəverən orqan tərefindən təqdim edilmiş sənədlərin yoxlanılmasına 2, tikinti şirkətinin şəhərsalma sənədlərinə uyğun-



luğubarədə komite tərefindən rəy verilməsini 5, ümumilikdə, tikintiye icaze almaq üçün isə 1 iş günü kifayət edir. Beleliklə, islahatlardan sonra tikinti aparmaga icaze almaq üçün prosedurların sayı 18-dən 7-yə, günlərin sayı 116-dan 38-ə, çəkilən xərcin məbləği 6566 manatdan 1595-ə endirilib.

Elektrik təchizatı şəbəkələrinə qoşulma ("Doing Business" üzrə bal 77,27) sahəsində həyata keçirilən yeniliklər də yalnız istehlakçıların xeyrinədir. Bu islahatlar sahəsində sözügedən sahə üzrə prosedurların sayı 7-dən 2-yə, həmin işə sərf olunan günlərin sayı 41-dən 20-yə düşmüşdür. Nəticədə sahibkarların şəbəkəyə qoşulmaq üçün müraciət imkanları artıb. İndi onlar şəbəkəyə qoşulmaq üçün "ASAN Kommunal" mərkəzləri ilə yanaşı, "KOB evləri"ne də müraciət edə bilərlər. Bundan əlavə, elektrik təchizatı şəbəkələrinə dəhədə təkmilləşdirilmiş elektron müraciət əsasında qoşulmaq mümkündür. Həmin sahədə həyata keçirilən islahatların bir xeyri də şəbəkələrin sahibkarlarla temasının minimuma endirilməsidir.

Əmlakın qeydiyyatı ("Doing Business" üzrə bal 84,63) üzrə də Azərbaycanın 190 ölkə sırasında 17-ci olması mütərəqqi yeniliklərdən xəbər verir. Əger əvvəller bu iş üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən "Yüklük (Məhdudiyyət)" haqqında arayış tələb olunurdusa, indi yalnız notarius müraciət etmək kifayətdir. Notarius özü onlayn qaydada DƏDRX-dən həmin arayışı əldə edə bilir. Yaxud əvvəl alqı-satqı akti bağlanırdısa, hazırda alqı-satqı əsasında əmlak üzərində alıcıının hüququ dərhal dövlət qeydiyyatına götürülür və ona onlayn qaydada elektron çıxarış göndərilir ki, bu da kağız çıxarışın leğv olunması deməkdir. Ən nəhayət, indi əmlakın qeydiyyatı üçün prosedurların sayı 3-dən, günlərin sayı isə 5,5-dən 1-ə düşüb. Bütün bu işlərlə bağlı xidmətlər isə "Əmlak Xidmətləri Məkanı"nda aparılır.

Kreditlərin alınması ("Doing Business" üzrə bal 80) sahəsində də Azərbaycan kifayət qədər önə keçib. Ölkəmizin layiq görüldüyü 22-ci yer bu sahədə aparılan real islahatların obyektiv göstəricisidir. Həmzə bu islahatlar sayəsində ölkəmiz üzrə hüquqi nor-

ma indeksi 8-dən 12-yə, kredit bürosunun və kredit reyestrinin ehətə dairələrinin hər biri 41,5 faizdən, müvafiq olaraq, 45 və 42,13 faizə yüksəlib.

Azərbaycanın "Doing Business"de layiq görüldüyü ən yüksək pillə - 2-ci yer və 81,67 bal kiçik investorların maraqlarının qorunması sahəsi üzrədir ki, bunu da təsadüfi hesab etmək olmaz. İcmalda bildirilir ki, bu sahədə aparılan islahatlardan sonra səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində, vurulan zərərə görə maraqlı direktoru, eləcə də, digər direktorları məsuliyyətə cəlb edə bilirlər. Bundan əlavə, səhmdarın uğurlu iddiası nəticəsində, məhkəmənin əməliyyəti (əqqi) leğv edə bilmək imkanı var. Sözügedən sahədə digər müsbət hal məhdud məsuliyyətli cəmiyyətin aktivlərinin 51 faizinin satıldığı zaman MMC-nin iştirakçılarının razılığının tələb olunmasıdır. MMC-nin 50 faiz iştirak payını alan alıcı tərəfindən isə, digər səhmdarlar üçün tender elan edilməlidir. Bütün bu sahələr üzrə göstəricilər hesabatın ehətə etdiyi dövr ərzində xeyli yüksəlib.

Vergilərin ödənilməsi sahəsində ("Doing Business" üzrə bal 85,23) də Azərbaycanın layiq görüldüyü yer - 28-ci pillə kifayət qədər yüksək hesab edilməlidir. Bunun bir çox səbəbləri var. Həmin səbəblər sırasında işəgötürən tərefindən ödənilən sosial siğorta haqqının dərəcəsinin 22 faizdən 15 faizə endirilmesini, ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizənin elektronlaşdırılması, vergi ödəyişçiləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış rəqəmdən artıq olan hissəsinin vergi ödəyişçisinin vergi və gömrük orqanlarına elektron formada erizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılmasını, eləcə də, ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddətinin aradan qaldırılmasını göstərmək mümkündür. Bnlardan əlavə, əger əvvəller sosial siğorta ödənişləri, mənfəət vergisi və ƏDV-ni ödəmək üçün cəmi 159 saat vaxt tələb edilirdi, indi həmin rəqəm 113 saatə enmişdir. Eyni zamanda, sosial siğorta ödənişlərinin mənfəətdəki xüsusi çekisinin azalması da qeyd olunmalıdır. İndi həmin

rəqəm 24,82 deyil, 20,29 faizdir.

"Doing Business" üzrə balı 77,04 olan və reyting cədvəlinde 84-cü pillədə duran səhəddə ticarət sahəsi üzrə də ölkəmizdə ciddi islahatlar aparılmışdır. Həmin islahatlar sayəsində xarici ticaret təşkilatları üçün daha əlverişli biznes mühiti formalşmış, gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ, şəffaf tətbiq olunması ilə fiziki gömrük yoxlamaları minimuma enmiş, biznesin dövlət tənzimləmə mexanizminin səmərəliliyi artmış, mövcud resurslardan daha optimal istifadə təmin edilmişdir.

Müqavilələrin icrasının təmin edilməsi ("Doing Business" üzrə bal 67,51) sahəsində də, Azərbaycan xeyli təcrübə toplamışdır. Həmzə bu təcrübə hesabına reyting cədvəlinde 40-ci olan ölkəmizdə kiçik iddiaların meyərləri və kiçik iddialara münasibətdə sadələşdirilmiş prosedur qanunvericilikdə təsdiq edilmiş, məhkəmə prosedurlarının tənzimlənməsi standartları daha da təkmilləşdirilmiş, "Mediasiya haqqında" normativ hüquqi baza yaradılmış və inzibatçılıq qaydaları tətbiq olunmuş, eləcə də, digər tədbirlər həyata keçirilib.

Reyting cədvəlinde 45-ci olduğumuz müflisləşmənin həllinə ("Doing Business" üzrə bal 63,79) gəldikdə, bu sahədə də islahatların nəticələri (ipoteka predmetinin həm hərracda, həm də elektron qaydada keçirilən açıq bazarda satılması, ipoteka predmetinə tutmanın yönəldilmesi hüququ ilə bağlı ipoteka üzrə öhdəliyin icrasının ümumi deyil, konkret müddətə - 60 təqvim günü və daha çox gecikdirilməsinin qanunvericilikdə təsdiq olunması, ipoteka predmetinə tutmanın yönəldilmesi üzrə mexanizmlərin konkretləşdirilməsi və qeyri-müəyyənliliklərin aradan qaldırılması, eləcə də, təkrar hərracın keçirilmə müddətinin 45 gündən 20 güne endirilmesi və s.) xüsusi vurğulanmalıdır.

Bir sözlə, görünəndə kimi, Azərbaycan bu gün dünyada inkişaf nümunəsi olaraq, görülməkdədir. Ölkəmizdən əldə etdiyi nailiyətlər və uğurlar isə, model olaraq, digər dövlətlərə nümunə kimi təqdim edilir.

# Mariya Zaxarova: "Bakı mənim məmənuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir"

*Bakı mənim daim böyük məmənuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir. AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən briñinqdə "Moskva-Bakı" portalı jurnalistinin UEFA Avropa Liqasının Bakıda finalının siyasişdirilməsi cəhdəri barədə sualını şorh edərkən bildirib. M.Zaxarova qeyd edib ki, Rusiya XİN idmanın siyasişdirilməsinə qarşı çıxır:*

"Biz bir tərəfdən idmandan siyasişdirmələrə adət etməliyik, digər tərəfdən isə bu, o demək deyil ki, biz bununla razılaşmaliyiq. İdman tədbirlərinin siyasişdirilməsi xüsusən də BMT tərəfindən müəyyən edilən sənədlərlə, ölkələrin ikitərəfli, coxtərəfli razılaşmaları ilə ziddiyət təşkil edir. İdman ayırmaga deyil, birləşdirməyə yönəldilməlidir".

Bakıya məmənuniyyətlə gəldiyini bildirən RF XİN-in nümayəndəsi deyib: "Bakını təhlükeli şəhər adlandıra bilmərem. Mən bu şəhərə məmənuniyyətlə gələrəm. Mən Bakıya həm Xarici İşlər Nazirliyinin

əməkdaşı kimi getmişəm, eyni zamanda, hansısa qeyri-resmi tədbirlərdə də iştirak etmişəm. Azərbaycan paytaxtında son 10 ilde baş verən dəyişikliklər məni hərətləndirdi və bu barədə daim danışıram. Bakı mənim daim məmənuniyyətlə gəldiyim yerlərin siyahısına daxildir".

M.Zaxarova, həmçinin Rusiya və Azərbaycanın xarici siyaset idarələri arasındaki six əməkdaşlığı da qeyd edib. "Ötən ilin sonunda Sergey Lavrov Bakıya sefər etdi, bu il Azərbaycanın Xarici İşlər naziri iki dəfə - aprelin 4-də və 16-da Moskvada oldu. Diplomatları-



mız arasında əlaqələr işçi səviyyəsində saxlanılır. Biz sözsüz ki, XİN-lərarası birgə məsləhətleşmələrin keçirilməsi praktikasını davam etdirməyə köklənmişik", - deyə M.Zaxarova ölkələrimiz arasında müntəzəm olaraq müxtəlif səviyyəli dialoqların dəstəklənməsini də əlavə edib. "Bildiyiniz kimi, ölkələrimiz arasında müxtəlif səviyyələrdə və müxtəlif formatlarda müntəzəm siyasi dialog dəstəklənir. Buraya təkcə ikitərəfli format, beynəlxalq meydandarda qarşılıqlı fəaliyyət formatları deyil, həm də yüksək səviyyəli Rusiya, Azərbaycan, İran görüşünün formatı da daxildir. Bu formatda iş davam

edəcək. Bizim funksional səlahiyyətlərimiz bölüşdürüldüyü üçün ümumi anons verə bilmərem. Lakin deyə bilərem ki, bu format fəal şəkilde mövcuddur. Sözsüz ki, fəaliyyətini davam etdirəcək. Gələcək görüşlərin substantiv məzmununun müəyyən edilməsi üçün işlər gedir. İqtisadi əməkdaşlıq üzrə parlamentlərarası komissiya fəal işləyir. Komissiyaya Rusiyanın iqtisadi inkişaf naziri və Azərbaycanın İqtisadiyyat naziri başçılıq edirlər, onların rəhbərlik etdikləri müvafiq qurumlar arasında müntəzəm məsləhətleşmələr aparılır", - deyə Zaxarova bəyan edib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivi barədə suala cavab verən XİN-in rəsmi nümayəndəsi bildirib ki, Rusiya XİN "regionda uzun illər davam edən böhranın nizamlanması istiqamətində işi irəlilətmək üçün əlindən gələni edir".

## "Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək"



"Azərbaycan torpaqlarını işgal edən Ermənistən daima qorxamalıdır. Çünkü Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək. Bu baxımdan, Türkiye və Azərbaycanın birgə hərbi təlimindən ermənilərin indi təşviş keçirməsi de yeni bir məsələ deyil. Aprel hədəfələri isə ermənilərin qorxu hissini təzələdi. Praktiki şəkildə göstərdi ki, Azərbaycan ordusu öz torpaqlarını azad etməkdə israrlıdır". Bunu SİA-ya açıqlamasında ehtiyatda polkovnik, herbi ekspert Şair Ramaladanov deyib.

Azerbaycan-Türkiye hərbi əməkdaşlığını gelince, hərbi ekspertin sözlerinə görə, bizim neinki herbi, digər sahələrdə də münasibətlərimiz yüksək səviyyədədir: "Bu ölkənin hərbiçilərinin Azərbaycan Silahlı Qüvvələrinin formallaşmasında özünəməssus yeri var. Bilirsiz ki, müstəqilliyin ilk illərində kadr çatışmazlığı zamanı Türkiye Silahlı Qüvvələrinin mütəxəssisləri, zabitləri Azərbaycanın kadr potensialının hazırlanmasına yaxından iştirak ediblər. Biz Türkiye hərbiçiləri ilə mütəmadi olaraq əməkdaşlıq edirik, birgə təlimlər keçirik. Keçən il keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi təlimini də qeyd edə bilerik. Azərbaycan-Türkiyə hərbi təlimləri isə demək olar ki, ilde bir neçə dəfə

keçirilir. Təbii ki, bu təlimlər nəzərdə tutulan plana uyğun şəkildə həyata keçirilir. Burada qarşıya qoyulan məqsəd isə həm Azərbaycan, həm də Türkiye silahlı qüvvələrinin təlimlərdə iştirak edən heyətinin bilik və təcrübəsinin artırılmasına istiqamətlənib. Təlimdə iştirak edən birləşmələrinin qərargahları tərəfindən birgə planların hazırlanması, hərbiçilər arasında koordinasiyanın təmin edilməsi, eləcə də onların döyüş tapşırıqları ilə bağlı vərdişlərə yiyələnməsi və digər məsələlər diqqət mərkəzində olur".

Ş.Ramaldanov əlavə etdi ki, bu gün Türkiye güclü silahlı qüvvələrə sahibdir və NATO üzvüdür: "Əgər bu gün Azərbaycan qardaş ölkənin silahlı qüvvələri ilə müştərək fəaliyyət göstərisə, birgə təlimlər keçirse, bu, o deməkdir ki, mövcud durum silahlı qüvvələrimizin dünyadan en güclü ordular ilə birgə hərbi təlimlər keçirməsinə imkan verir. Bu, həm də Azərbaycan Silahlı Qüvvələrinin inkişafının göstəricisidir. Eyni zamanda qeyd edim ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri geləcəkdə hər hansı birgə fəaliyyət üçün bir platformadır".

## "Hərbi təlimlər Ermənistəni həddindən artıq narahat edir"



mənənətən istəfələr və həbslər başlandı. Hətta son vaxtlar Paşinyan hakimiyyəti Lələtəpə və Günnüt əməliyyatına görə yenidən istintaqın bərpası ilə əlaqədar bəyanatla çıxış edir və yenidən buna parlament komissiyası səviyyəsində baxılmasını tələb edir. İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yoluğun nəzarətə götürülməsi Ermənistən tərəfindən daşınan hərbi texnikalara nəzarət, bu ərazi zilərdə olan terrorist qrupları və işğalçı ordunu blokadaya salmağın mümkünlüyü deməkdir". A.Nağıyev qeyd edib ki, erməniləri qorxudan amillərdən biri də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun çox müasir texnikaya malik, taktiki təlimlərdən keçmiş, eyni zamanda yüksək peşəkar kadr potensialına malik olmalıdır.

## "Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi"



"Ümumiyyətə, mən hər zaman deyim ki, biz özümüz bir qədər daha çalışqan olsaq çox məsələləri həll edə bilərik. Əlbətə ki, biz çox zaman susuruq və onda da məsələnin həlli nail olmaq çətinləşir. Bu baxımdan mən düşünürəm ki, Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafi) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı ləğv etməsi əslinə qalanda bizim üçün bir həyəcan siqnalı olmalıdır. O mənədəki biz ona baxıb örnək formadır".

götürmeli və çalışmalıyıq ki, bənzər məhkəmə qərarları daha da çoxalmış olsun". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsət deyib.

"Yəni Azərbaycanın ədalətli mövqeyini hətta hansı ölkənin ən adı bir məhkəməsində belə biz sübuta yetirə bilirik, bu artıq bizim qələbəmizdir. Eyni zamanda həm də Azərbaycana yanaşmada heç də hamının qərəzli və ikitərəfli yanaşmasının olmadığının göstəricisidir. O baxımdan düşünürəm ki, Fransa məhkəməsinin məlum qərarı bütövlükde Azərbaycanın milli vətənperver keşimini bir qədər de hərəkətləndirməlidir. Təbii ki, burada dövlət qurumlarımızın üzərinə de vəzifələr düşür. Onlar da öz vəzifələrini uyğun şəkildə əl-əla verərək xüsusiən də vətəndaş cəmiyyəti fəalları, diaspor nümayəndələri ilə birlikdə həyata keçirərlərə bu cür qərarların sayı çoxalmış olacaq. Bu isə birbaşa ermənilərə zərbə deməkdir. Yəni onların əsəsən iddialarının dünyadan ayrı-ayrı ölkələrdən rədd edilməsi demək olacaq", - deyə, A.Həsət fikrini tamamlayıb.

"Nəzərdən qalmaq istəyənə görə, lakin Ermənistən ərazisində istənilən müdaxilə KTMT üzvü olan bir dövlətin ərazisində olduğundan müəyyən qaydaların pozulması kimi də dəyərləndirilə bilər: "Buna görə onları bir az bu məsələdə özlərini rahat hiss edirlər. Lakin Günnüt əməliyyatından sonra Ermənistən ordusunda istefalar və həbslər başlandı. Hətta son vaxtlar Paşinyan hakimiyyəti Lələtəpə və Günnüt əməliyyatına görə yenidən istintaqın bərpası ilə əlaqədar bəyanatla çıxış edir və yenidən buna parlament komissiyası səviyyəsində baxılmasını tələb edir. İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yoluğun nəzarətə götürülməsi Ermənistən tərəfindən daşınan hərbi texnikalara nəzarət, bu ərazi zilərdə olan terrorist qrupları və işğalçı ordunu blokadaya salmağın mümkünlüyü deməkdir". A.Nağıyev qeyd edib ki, erməniləri qorxudan amillərdən biri də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun çox müasir texnikaya malik, taktiki təlimlərdən keçmiş, eyni zamanda yüksək peşəkar kadr potensialına malik olmalıdır.

Onun sözlərinə görə, lakin Ermənistən ərazisində istənilən müdaxilə KTMT üzvü olan bir dövlətin ərazisində olduğundan müəyyən qaydaların pozulması kimi də dəyərləndirilə bilər:

"Buna görə onları bir az bu məsələdə özlərini rahat hiss edirlər. Lakin Günnüt əməliyyatından sonra Ermənistən ordusunda istefalar və həbslər başlandı. Hətta son vaxtlar Paşinyan hakimiyyəti Lələtəpə və Günnüt əməliyyatına görə yenidən istintaqın bərpası ilə əlaqədar bəyanatla çıxış edir və yenidən buna parlament komissiyası səviyyəsində baxılmasını tələb edir. İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yoluğun nəzarətə götürülməsi Ermənistən tərəfindən daşınan hərbi texnikalara nəzarət, bu ərazi zilərdə olan terrorist qrupları və işğalçı ordunu blokadaya salmağın mümkünlüyü deməkdir". A.Nağıyev qeyd edib ki, erməniləri qorxudan amillərdən biri də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun çox müasir texnikaya malik, taktiki təlimlərdən keçmiş, eyni zamanda yüksək peşəkar kadr potensialına malik olmalıdır.

# Yay turizmi üçün ideal məkan - Naxçıvan



**Q**arşidan isti yay günləri gəlir. Yay aylarının qızmar günlərində zirvəsi qarla örtülen dağlar, dərələrdən şırıl-şırıl axan çaylar, al-əlvan çıçıklarla bəzənmiş yamyasıl yamaclar, qoyununda minlərlə növbənöv ağaca, müxtəlif canlılıara yer vermiş meşələr. Yay turizmi üçün ideal məkan olan Naxçıvan Muxtar Respublikasına səyahətə gələn hər bir qo-

safədə uca dağları, bir az sonra yamacları sərilmış meşələri, kükreyən dağ çaylarını, yaşıl çəmənləri, qısa müddət sonra düzənlilikləri, abadlaşmış elləri-obaları görmək mümkündür.

Yayda insanların kütləvi şəkildə üz tutduqları füsunkar təbiətə malik olan Şahbuz rayonun incisi olan Batabatın meşələrinə, meyve bağlarının diyarı Ordubadin, barlı-

bərəkətli torpaqları, zəhmətkeş, qonaqpərvər insanları ilə seçilən Şərurun yavlalarına yaxınlaşdırıqca oksigen dolu təmiz havanın sərinliyi şəhərin 40 dərəcə istisindən yenice xilas olmuş insanı məst edir. Dağların əzəmetli mənzərəsini tamamlayan yamyasıl xalının sehrlili naxışları bu gözəlliye biganə qalmayan hər kəsi özünə heyran buraxır.

Alınmaz qala bürcləri kimi yalçın qayaları, yol üstündə qaynayan buz bulaqları, əzəmetli Haçadağı, Xan Arazi, Arpaçayı, insanı valeh edən "Üzən adası", Zor bulağı, Pəzməri şəlaləsi, Goy gölü muxtar respublikanın təbiət gözəlliyyinin simvolları sırasındadır. Bəlkə də buna görə muxtar respublikaya səyahət edən turistlər qədim yurdumuzu təbiət möcüzəsi adlandırırlar. Ya-



naq bütün bunları öz gözləri ilə görə bilər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, vaxtile ərazisinin yalnız 0,6 faizi yaşıllıq olan, bu gün isə artıq 20 faizi yaşıllıqla bürünən Naxçıvanın füsunkar təbiətini fərqləndirirən əsas xüsusiyyətlərdən biri de onun monoton olmamasıdır. Burada təbiət dəyişkən, canlı, dinamikdir, hər addımda yeni mənzərə ilə qarşılaşırısan. Yaxın mə-



şayış məntəqələri başdan-başa abadlaşan, yolları göz oxşayan bu diyara gələn hər bir qonaq burada gözel istirahət edir, xoş xatirələrlə geri qaydır. Dincəlmək üçün xarici ölkələrə deyil, onlardan qat-qat gözel və daha sərfəli olan ölkəmizin turizm məkanlarına, o cümlədən qədimliyi, müasirliyi və zəngin təbiəti ilə hər kəsi heyran edən Naxçıvana üz tutmağınızı tövsiyə edirik.



8 iyun 2019-cu il

# 15 iyun Milli Qurtuluşumuzun şərəf salnaməsi

Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və xalqımız üçün bundan əziz bayram yoxdur



**15 İyun Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai - siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağırlı günlərin dəhşətlərini yaşıyan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş və Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa və dayaq olan bir insan - HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVDIR!**



**Azad BALAYEV,  
YAP Balakən rayon  
təşkilatının sədri**

O da bəllidir ki, müstəqilliyimin ilk illeri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale eə gətir ki, 1991-1993-cü illər, müstəqilliyimin ilk illerinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərçərçilik, özbaşınlıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlət liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiyət vermək, gələcəyi görmək imkanla-

rindən məhrum olan, adı vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etmələri ilə əlaqədar baş verirdi.

**Sağlam düşüncəli insanlar - ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər**

Bələ bir məqamda isə, yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvet olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Əlbətə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq, hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq, Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu

dönüş xalqın istəyi və tarixin zərəri idi. Bu qayıdış insanların qəlbini bir inam və rahatlıq toxumu səpdi və ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq, Azərbaycan Parlamentinin Sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və xalqımız üçün bundan ezz bayram yoxdur. Çünkü 15 iyun olmasa idi, ne Azərbaycan, ne də müstəqil dövlət olmayıacaqdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə həkimiyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qururunu, tarixini və bu gününü özüne qaytardı.

**Müstəqil Azərbaycanın idarəcilik sükanı Dahi Öndər Heydər Əliyevin siyasi varisi Cənab İlham Əliyevin əlindədir**

Bu il Azərbaycan müstəqilliyinin 28-cü ilini yaşayır. Ətən illər ərzində, Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Dahi Öndər Heydər Əliyev siyasetinin alternativi yoxdur. Bu baxımdan, qazanılan bütün naliyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün fəvqündən baxanda, Azərbaycanın gələcəyi işiqli və firavan görünür. Çünkü müstəqil Azərbaycanın idarəcilik sükanı Dahi Öndər Heydər Əliyevin siyasi varisi Cənab İlham Əliyevin əlindədir.

Bu gün Prezidentimiz İlham Əliyevin bu siyaseti uğurla həyata

keçirməsi nəticəsində, Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən və modernleşən dövlətine çevrilib. Ətən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tek Azərbaycan vətəndaşları yox, bu faktı bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafə heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər

**ABS Kongresinin üzvü Azərbaycanın milli bayramı ilə bağlı bəyanatla çıxış edib**

**ABS** Kongresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennessee ştatının təmsil edən Stiv Kohen Azərbaycanın milli bayramı - Respublika Günü 101-ci ildönümü münasibətə bəyanatla çıxış edib.

AZƏRTAC xəber verir ki, Kongres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk demokratik, dünyəvi parlamentli respublika qurduğunu və onun Prezident Vudro Wilson Administrasiyası tərəfindən tanındığını qeyd edib. Azərbaycan Xalq Cumhuriyyətinin 1920-ci ildə süqut etməsinə rəğmən qadınlara səsvermə hüquq verən ilk müsəlman dövləti olduğunu bildirib.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini bildirən Kongres üzvü bəyanatında Azərbaycanın qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində aparıcı rol oynadığını, İsrailin neft istehlakinin 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyini deyib. O, Azərbaycan ilə İsrail arasında six dostluq elaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Azərbaycanın uzun illərdir yəhudi, xristian icmalarının da məskəni olduğunu bildirən Kongres üzvü ölkədəki dini dözlümlüyüň Avropa Parlamenti tərəfindən də təqdir edildiyini vurğulanıb.

Daha sonra bəyanatda Azərbaycanın NATO-nun "Sühl naminə tərəfdəşliq" Proqramının fəal üzvü kimi beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrde ABS-in əsas tərəfdəşı olduğu qeyd olunub. Azərbaycan əsgərlərinin İraq, Kosovo, habelə Əfqanıstanla bağlı əməliyyatlarda ABŞ qoşunları ilə çiçinçiyine xidmet etdiyi vurğulanıb. Azərbaycanın Əfqanistanda Beynəlxalq Tehlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına verdiyi töhfə xüsusile qeyd olunub.

Sonda Kongres üzvü Azərbaycan üzrə İşçi Qrupun həmsədri olaraq ölkəmizin müstəqillik, təhlükəsizlik, insan hüquqları və demokratik dəyərlərin gücləndirilməsi istiqamətində səylərində Azərbaycan xalqı ilə birgə olduğunu vurgulayaraq ABŞ və Azərbaycan arasındaki tərəfdəşliğin davam etməsi və daha da güclənməsi ilə bağlı xoş arzularını ifadə edib.

Ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söyklənərək, Azərbaycanın inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önemli bir amildir. Yəni inkişaf tək paytaxtla məhdudlaşdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olunduqca böyük əhəmiyyətə malikdir.

**Bu reallıqlar isə xalqımızı və dövlətimizi daha uca zirvələrə doğru yüksəldir**

Prezident İlham Əliyevin rehberliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafə nail olub, regionda lider ölkə statusunu qazanıb və sosial islahatlar paketi uğurla icra olunur. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önemli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasetin nəticəsidir ki, dünəyada tügyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq, respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah hali yaxşılaşır. Bütün bu reallıqlar isə xalqımızı və dövlətimizi daha uca zirvələrə doğru yüksəldir.

# Sənət xadimləri dövlət qayğısı ilə əhatə olunub

**B**u gün dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan mədəniyyəti və incəsəneti yeni inkişaf dövrünü yaşayır. Müasir həyatımızda mədəniyyət və incəsəneti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə mədəniyyət ocaqları təmir və bərpə etdirilib, mədəniyyət və incəsənet sahəsində çalışan işçilərinin sosial müdafiəsi gücləndirilib, sənətkarlar yüksək qiymətləndirilərək fəxri adlara və mükafatlara layiq görülüb.

Bu günlərdə dövlət başçısının

daha bir Sərəncamı ilə Azərbaycan mədəniyyətin inkişafındakı xidmətlərinə görə, bir sıra sənət xadimləri fəxri adlara, "Xalq yazıçısı", "Xalq şairi", "Əməkdar incəsənet xadimi", "Əməkdar artist" və digər fəxri adlara layiq görünlüb. Fəxri adlar alanlar sırasında nasır, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazarları Birliyinin üzvü Elçin Hüseynbəylinin də adı var. O, dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar incəsənet xadimi" adına layiq görünlüb. Prezident tərəfindən təqdim olunan fəxri ada görə böyük minnətdarlıq hissini ifade edən E. Hüseynbəyli dövlətimiz tərəfindən verilən fəxri adı tekce ona deyil, bütün hə-



karlarına olan diqqət kimi dəyərləndirdi: "Bu, biz yazıçılara ayrılan diqqətin nümunəsidir. Bu, bir motivasiyadır. Mənim bir yazıçı olaraq, bir çox mükafatlarım var, ister xaricdə, isterse də ölkə daxilində müxtəlif dövlət qurumlarını tərəfindən mükafatlara layiq görülmüşəm. Dövlət tərəfindən veri-

len mükafatın yeri özəldir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu fəxri ada layiq görülməyim məni çox qürurlandırır. Yaradıcı insanlara bu münasibəti davamlı olaraq görürük. Yəqin ki, mərhələli şəkildə digər həmkarlarım da mükafatlanacaqlar. Əlbəttə ki, yaradıcı şəxs üçün dövlətin qayğısını üzərində hiss etmək çox qürurlandırıcıdır."

Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənet xadimlərinin bir qrupu ilə keçirdiyi tarixi görüşü diqqətə çəkən E. Hüseynbəyli görüşün böyük ehəmiyyət kəsb etdiyini diqqətə çatdırıdı: "Prezident İlham Əliyev mədəniyy-

yet və incəsənet xadimlərinin qayğılarını və problemlərini hər zaman diqqətdə saxlayır. Dövlətimizin başçısı onlara mükafatların verilməsi, yubileylerinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, mütəmədi olaraq, sərəncamlar imzalayırlar. Onu da, vurğulayım ki, yaradıcı şəxslər üçün, eləcə də, biz yazıçılar üçün Şabrandə şəhərcik salınacaq. Əlbəttə ki, bu görülən işlər, ayrılan diqqət biz yaradıcı insanları daha məsuliyyətə yazışdırmağa sövq edir. Bir daha Prezidentimiz, Cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm".

Zümrüd BAYRAMOVA

## "Fransa məhkəməsinin qərarı göstərdi ki, erməni lobbisinin təsir imkanları zəifləməkdədir"

**F**ransa məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işgal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"ni ləğv etməsi ölkəmizin növbəti diplomatik uğurudur. Xartianın ləğv olunması ilə yanaşı, Arnuvill merinə qarşı ittiham da irəli sürürlüb. Çünkü işgal altında olan Azərbaycan rayonu ilə belə bir "xartiya"nın imzalanması Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşma ilə yanaşı, həm də Fransanın milli qanunvericiliyinə zidd idi.

Bu fikirləri AZORTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib. Politoloq qeyd edib ki, hələ 2015-ci ilde Fransa Xarici İşlər və Beynəlxalq İnkışaf və Daxili İşlər nazirlikləri tərəfindən Fransa şəhər və vilayetlərinin Azərbaycanın işgal altında olan rayonları ilə hər hansı bir formada əməkdaşlığı qadağan edən qərar qəbul olunub. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işgal altında olan rayonları ilə dostluq xartiyasının imzalanması bir sıra məqamların baxımından təhlükəlidir. Birincisi, bu, Avropa üçün olduqca təhlükəli presedent yaradır. İkincisi, bunu işgal faktının legitimləşdirilməsi cəhd kimi də qiymətləndirmək olar. Nəhayət, Fransa şəhərlərinin və vilayətlərinin Azərbaycanın işgal altında olan rayonları ilə hər hansı bir formada və səviyyədə əməkdaşlıq cəhdləri ümmülikdə Azərbaycan-Fransa münasibətlərinin xarakteri ilə ziddiyyət təşkil edir.

Politoloq eləvə edib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq, Ermənistan-Azərbaycan münasibəsinin tənzimlənməsi prosesində birbaşa iştirak etməsi onun tam neytral olmasını tələb edir. Qondarma Dağlıq Qarabağ rejimi ilə hər hansı bir formada əməkdaşlıq isə Fransanın səmərəli vəsitiçiliyini şübhə altına salır. Bu baxımdan, inzibati məhkəmə tərəfindən Arnuvill şəhəri ilə Azərbaycanın işgal altındaki Xocavənd rayonu arasında imzalanmış "dostluq xartiyası"nın ləğv olunması münasibə vəziyyəti



ile bağlı obyektiv mövqeyin formallaşması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.

Politoloq bildirib ki, Azərbaycan tərəfi belə halların qarşısının alınması istiqamətində daim ciddi fealiyyət etdirir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu ilin martında Fransaya səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan münasibəsinin tənzimlənməsi prosesində məsuliyyətini bir daha xatırladı. Təbii ki, Azərbaycanla Fransa arasında əlaqələrin dinamik inkişafı fonunda bu məsələyə diqqət çəkilməsi rəsmi Paris üçün ciddi mesaj idi. Bundan başqa, nəzərə almaq lazımdır ki, Fransa Prezidenti Emmanuel Makron da bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüşü zamanı qondarma Dağlıq Qarabağ rejimi ilə dostluq və qardaşlıq haqqında sənədlərin imzalanmasınaşın beynəlxalq hüquqa, Fransanın beynəlxalq öhdəliklərinə və milli maraqlarına ziddi olduğunu bildirib.

Politoloq vurğulayıb ki, bunun özü bir dənə Fransa hakimiyətinin qondarma rejimlə əməkdaşlığı dəstəkləmədiyini sübut edir. "Dostluq xartiyası"nın məhkəmə tərəfindən ləğv olunması gələcəkdə belə sənədlərin imzalanmasının qarşısının alınması baxımından önemli hadisədir. Məhkəmənin qərarı hem də göstərdi ki, Azərbaycanın beynəlxalq mövqeləri getdikcə güclənir, erməni lobbisinin isə təsir imkanları zəifləyir.

## "Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında müxtəlif dillərdə məqalələr yaradılacaq"

**A**zərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) son 5 il ərzində xeyli işlər həyata keçirib. Ən uğurlu işlərimizdən biri də "Vikipediya" Metodik Mərkəzinin fəaliyyət göstərməsidir. Bu fikri AZORTAC-a açıqlamasında MEK-in direktor müavini Elnur Hüseynov deyib. O bildirib ki, mərkəz 3 ilə yaxındır fəaliyyət göstərir. Ətən illər ərzində kifayət qədər uğurlu nəticələr əldə edilib. Hazırkı azərbaycandilli "Vikipediya"da məqalələrin yaradılması, redaksiyası və kadrın hazırlanması üzrə telimlər keçirilir. Direktor müavini vurğulayıb ki, Azərbaycan "Vikipediya"si dünyada 49-cu yerə qərərəşib. "Gələcəyə doğru hədəflərimiz böyükdür. Azərbaycan dili ilə kifayətənəmək fikrində deyilik. Müxtəlif dillərdə "Vikipediya"larda fəaliyyətimizi genişləndirməyi, Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında müxtəlif dillərdə məqalələr yaratmağı planlaşdırırıq", - deyə Elnur Hüseynov qeyd edib.

## Tomas Vonye: "Bakıda keçmişlə müasirliyin vəhdəti xüsusi bir gözəllik yaradır"

**B**əkiçəkən məhətəməşəm şəhərdir. Bura həm qədim memarlıq abidələri, həm də yeni tikililərə zəngindir. Bakıda keçmişlə müasirliyin vəhdəti xüsusi bir gözəllik yaradır." Bu sözləri Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye jurnalistlərə müsahibəsində deyib.

T. Vonye qeyd edib ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi üçün Bakının seçilməsi heç də təsadüfi deyil. Belə ki, Bakı həm qədim, həm də müasir memarlıq abidələri ilə insanların böyük maraqlına səbəb olur.



## Operativ məlumat: ölkə ərazisində bu günədək 120963,5 hektar ərazidə taxıl biçini aparılıb



**B**u il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl ekini aparılıb. Buna lardan 331346,8 hektarı arpa sahəsidir. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətə əlaqələr və informasiya təminatı şöbəsindən AZORTAC-a bildirilər ki, iyunun 7-nə olan operativ məlumatə görə, ölkə ərazisində 120963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119001,5 hektar ərazidə arpa, 1962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumiyyətdə, bu günədək ölkə üzrə 351958,7 ton taxıl istehsal olunub, orta mehsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Ən fəal biçin prosesi Aran rayonlarında və əsasən dəmyə əkilmış ərazilərdə aparılır. Kürdəmir rayonunda 29926 hektar arpa sahəsinin 26937 hektarı artıq biçilib. Neftçalada 21590 hektar, Bileşuvarda 10360 hektar, Sabirabadda 6136 hektar, Cəlilabadda 3620 hektar, sahədə arpa biçini yekunlaşdır. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

# Azərbaycanda "Hökumət buludu" yaradılacaq

*Dövlət başçısı "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb*

**Ölkəmizdə dövlət idarəciliyində İKT-nin tətbiqi genişlənib. Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verib. Görülən işlər sayasında milli əhəmiyyətli informasiya sistemləri və reyestrlər, kadastrlar yaradılıb və "Elektron hökumət" konsepsiyası həyata keçirilib. "Elektron hökumət"in formallaşdırılması üzrə "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına daxil edilən dövlət qurumlarının informasiya sistemləri və ehtiyatlarının birlikdə sayı 75-ə çatıb. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər.**

Cənubi Qafqaz regionunda, ilk olaraq, Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb və fealiyyəti təmin edilib. Ölkəde "Elektron hökumət"in inkişafı, "rəqəmsal hökumət"ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədile "bulud" texnologiyasının tətbiqi məqsədəyəyündür. Bele ki, dövlət informasiya sistemlərinin və ehtiyatlarının formallaşdırılması, saxlanılması, aparılması və integrasiyasının effektiv təşkil yolu ilə dövlət idarəciliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi "Hökumət buludu"nun (G-cloud) yaradılmasını zəruri edir. Bu məqsədə ölkə başçısı "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərman imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planı"nın 2.4.5-ci yarımbödünin icrası ilə əlaqədar "Hökumət buludu" (G-cloud) Konsepsiyası" təsdiq edilib. Konsepsiya hazırlanın zaman beynəlxalq təcrübə araşdırılır, ölkədə bu sahədə mövcud vəziyyət dəyişdirilmiş və "Hökumət buludu"nun informasiya texnologiyaları infrastrukturuna verə bilecəyi səməre təhlil edilmişdir.

Sənədə əsasən, "Hökumət buludu" (G-cloud) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılacaq. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Hökumət buludu"nun operatoru teyin edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, bündə təşkilatlarının, publik hüquqi şəxslərin dövlət informasiya sis-

temlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılması, həmçinin, "Hökumət buludu"ndan istifadəni təşkil etməli, Data Mərkəzində və "bulud" texnologiyasına əsaslanan "bulud" xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formallaşdırılması və aparılması, elektron xidmətlərin təşkil üçün texnoloji mühiti təmin etməlidir. Nazirlik, eyni zamanda, dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində yerləşdirilmesi, habelə, "Hökumət buludu"nun idarə edilməsi, saxlanılması və tekniləşdirilmesi ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Nazirlik Kabinetinə təkliflər verməli və "Hökumət buludu"ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən etməlidir.

## KONSEPSİYA "HÖKUMƏT BULUDU" NUN İNKİŞAFI ÜZRƏ 2020-Cİ İLƏDƏK STRATEJİ, 2025-Cİ İLƏDƏK UZUNMÜDDƏTLİ VƏ 2025-Cİ İLƏDƏK SONRAKİ HƏDƏF BAXIŞLARA NAIL OLUNMASINDA DƏSTƏK MEXANİZMİ ROLUNU OYNAYACAQ

Konsepsiyanın giriş hissəsində göstəri ki, "Hökumət buludu" (G-cloud) Konsepsiyası müasir dövr texnologiyası olan "Bulud hesablaşma" texnologiyasının dövlət və özəl sektor, vətəndaşlar, ümumi istifadəçilər üçün virtual məkanda informasiya resurslarının idarə edilməsi, saxlanılması və mübadiləsi baxımından çoxsaylı üstünlükləri vardır. Ən əsası isə, bu, istifadəçilərin texnoloji və texniki məsələlərdən, həmçinin, peşəkar mütəxəssislər saxlamaq kimi zəruri tələb və məsəflərdən azad olmasına imkan verir.

Bu texnologiyanın tətbiqi ilə dövlət informasiya sistemlərinin təhlükəsiz saxlanması, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formallaşdırıldığı və aparıldığı, beynəlxalq standartlara cavab verən Data Mərkəzi isə hökumətin milli məlumat məkanıdır.

Hazırkı Konsepsiya "Hökumət buludu"nun inkişafı üzrə 2020-ci ilədək strateji,



2025-ci ilədək uzunmüddətli və 2025-ci ilədən sonrakı hədəf baxışlara nail olunmasında dəstək mexanizmi rolunu oynayacaqdır. Bele ki, 2020-ci ilədək strateji baxışda dövlət idarəciliyində, iqtisadi və sosial proseslərdə tətbiq olunan informasiya sistemlərinin fəaliyyəti, zərurilik nəzərə alınmaqla, mərhələli şəkildə "bulud" texnologiyası əsasında təşkil ediləcək və "Hökumət buludu" infrastrukturuna keçid təmin olunacaqdır. 2025-ci ilədək uzunmüddətli baxışda İKT-nin tətbiqinin genişləndirilməsi və istifadə səmərəliliyinin artırılması üçün innovativ islahatlar davam etdirilecek, elektron xidmətlərin çeşidi və hecmi artırılacaqdır. Bu dövrlərde ölkədə daxili əməliyyatlarda rəqəmlə həllərdən istifadəye töhfədən tədricən daha geniş şəkildə təmin ediləcəkdir. 2025-ci ilədən sonrakı hədəf baxışda uzunmüddətli perspektivdə İKT sahəsində regionda güclü potensiallı İKT sənayesinin yaradılması və beynəlxalq əhəmiyyətli informasiya tranzit, xidmətləri, mehsul istehsalı üzrə ixtisaslaşma, o cümlədən, "bulud" texnologiyaları əsasında regional xidmətlərin göstərilməsi təmin ediləcək. "Bulud" texnologiya əsaslı inkişaf prosesinə dövlət dəstəyi verilmək, Azərbaycan Respublikasında İKT sənayesinə investisiyaların cəlb edilməsinə şərait yaradılacaq, bu isə, öz növbəsində, yerli və xarici investorların sahəyə olan marağını artıracaqdır. Konsepsiya vəzifələri vəzifələri, Avropa Komissiyasının hesablamaları göstərir ki, 2020-ci ilədək "açıq bulud"un tətbiqi nəticəsində, Avropada ÜDM-də 250 milyard avro dəyerində, eyni zamanda, 2015-2020-ci illər ərzində, ümumilikdə, 600 milyard avro dəyerində gelir elədə ediləcək və 2.5 mil-

yon əlavə iş yeri açılacaqdır.

## "HÖKUMƏT BULUDU" NUN FƏALİYYƏTİNİN TƏŞKİLİNİ "HÖKUMƏT BULUDU" NUN OPERATORU TƏMİN EDƏCƏK

Bu texnologiya elektron xidmətlər göstərilməsində fərqli yanaşmalar tətbiq etməyə, daha yüksək sürət və keyfiyyətə xidmətlər təşkil etməyə imkan yaradır. Hesablama imkanlarının mövcudluğu, "bulud" texnologiyası bu yeni texnologiyanın tətbiqi üçün əlverişli mühitdir. Həmçinin, milli məkan məlumatlarının formallaşdırılmasında, saxlanılmasında, idarə olunmasında istifadəsində, metaməlumatların formallaşdırılması və xidmətlərin göstərilməsində "bulud" texnologiyası tətbiq ediləcəkdir.

"Bulud" xidmətlərinin göstərilməsi zamanı beynəlxalq təcrübədə mövcud olan ümumi yanaşma tətbiq ediləcək, "Hökumət buludu"nun operatoru infrastruktur (IaaS), platforma (PaaS), tətbiqi program (SaaS) modelləri əsasında xidmətlər göstərəcəkdir. Bunların həyata keçirilməsi üçün açıq (public), özəl (private) və hibrid (hybrid) tipli yerləşdirmə modellərinə uyğun texnoloji mühit təmin ediləcəkdir.

"Hökumət buludu"nun tətbiqi dövlət qurumlarının "öz aktivlərindən istifadə" yanaşmasının - hər bir qurumun özünün texniki program infrastrukturunu qurması, onu saxlaması, mütəmadi yeniləməsi kimi fəaliyyətinin "özünəxidmət" yanaşması ilə, yəni əsaslı qoyuluşlar etmədən tələb olunan texniki program ehtiyaclarının xidmət şəklində ödənilməsi ilə əvəz olunmasına getirib çıxaraqdır. Yeni yanaşma informasiya sistemlərinin fəaliyyətinin təşkilinə, xidmətlər göstərilməsinə və informasiya texnologiyaları təminatının həyat dövrünə də təsir edəcəkdir.

Göründüyü kimi, "Hökumət buludu"nda təhlükəsizlik məsələlərinin təminatı və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət diqqət mərkəzindədir. Informasiya təhlükəsizliyinin və fiziki təhlükəsizliyin təminatı, ilk olaraq, risklərin qiymətləndirilməsində başlıq. "Hökumət buludu"nda fəaliyyətin fasiləsizliyi üçün yüksəlmələr tarazlaşdırılır, klasterləzasiya, rezervləmə, bərpə sistemi və virtuallaşdırma texnologiyaları tətbiq edilir.

Nəzakət ƏLƏDDİNQIZI

# Ozbəkistanın tnews.uz portalı öz səhifəsində erməni vandalizmi ilə bağlı məqalə yerləşdirib

**Özbəkistanın tnews.uz portalı öz səhifəsində özəl dilində erməni vandalizmi ilə bağlı məqalə yerləşdirib. AZƏRTAC xəbər verir ki, materialda Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqışası, erməni vandalizmi haqqında danışılır, Şuşadakı Gövhər Ağa Məscidinin, digər abidələrin dağılıması və talan olunması haqqında məlumat verilir.**

Qeyd olunur ki, 1883-cü ildə azərbaycanlı usta Səfixan Qarabağının tikdiyi bu məscid indi ermənilər tərəfindən fars məscidi kimi təqdim olunur. Sual olunur, nə vaxtsa Şuşada farslar yaşayıbmı ki, onların burada məscidi də olsun? 1969-cu ildən beri bu məsciddən tarix muzeyi kimi istifadə edilib. 1992-ci ilin mayında isə qədim Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra bu arxitektura binası viran edilib. Sonra məqalədə Şuşanın erazisi, ehalisi, şəhərin kənd və qəsəbeləri haqqında söhbət açılır. Bildirilir ki, Şuşada Azərbaycan Pedaqoji Institutunun, Neft və Kimya Institutunun filialları, Mədəni-Maarrif Texnikumu fəaliyyət göstərib. Şuşa və kəndlərində 24 orta, 8 musiqi məktəbi olub. İşğal zamanı mədəniyyət evləri, muzeylər, kitabxanalar, qalereyalar talan edilib.


TNEWS BOŞ SAHİFA SƏYƏRAMIZ SADOSU MƏVZULAR MUXOKAMASI MİRÜ MİR

Вандализм – урушнинг вайронакор қиёфаси

Муаллиғ Шароғиддин Тулаганов - 31.05.2019

f Пожалуйста в Facebook t Твитнуть в Twitter G+ p

Мечеть Говхар-ага в городе Шуше Азербайджана.



Олмартада беш қаватlı bino, چىقان ئېڭىن туفайلى ўنلاب одamlar evvaküati կլինիքi شارոғиддин Тулаганов - 18.06.2018

AKŞ Baş prokurori Rossiya arapazuvan bûrnica Senat ol çığra chıqacı 12.06.2017  
Azerbaycan və ŞOS: nəşr - Vostok 20.09.2018

# YAP Daşkəsən rayon təşkilatının gənclər birliyinin V konfransı keçirilib

*Əhəd Abiyev: "Hər bir daşkəsənli gənc Azərbaycanın inkişafına töhfəsini verir"*

**Dünən Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının gənclər birliyinin V konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Daşkəsən şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi öünüə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatırəsini ehtiramla yad ediblər. Konfrans Dövlət himinin səsləndirilməsi ilə başlayıb.**

Konfransda YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin sədri Elşən Aliyev hesabat dövrü ərzində rəhbərlik etdiyi birliyin göründüyü işlər barədə məruzə ilə çıxış edib. YAP-in keçidiyi zəngin inkişaf yolundan danışan Elşən Aliyev qeyd edib ki, keçən dövr ərzində, YAP Daşkəsən rayon təşkilatı öz sıralarını xeyli genişləndirib və bunun da əsas hissəsinin gənclər təşkil edir: "YAP Daşkəsən rayon təşkilatının gənclər birliyinin hədəfləri partiya rəhbərliyinin qarşıya qoymuş məsələlər və gənclərin öz təşəbbüslerinin həyata keçirilməsi ilə bağlıdır, bu vəzifələrin həyata keçirilməsində fəallığı ilə seçilən YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin etrafında toplasın gənclər əllərindən geləni eşrigəməyib, rayonun ictimai-siyasi həyatında nailiyyətlər qazanıblar".

Daha sonra feal gənclərdən Aygün İbrahimova və Cavid Məmmədov hesabat məruzəsi etrafında çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət-gənclər siyasetinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.

Konfransda Daşkəsən RİH-in başçısı Əhəd Abiyev çıxış edərək, qeyd edib ki, müasir və müstəqil Azərbaycan dövləti öz ardıcıl nailiyyətləri ilə ister regionda, isterse də beynəlxalq aləmdə yüksək səviyyədə ali mövqeyini və nüfuzunu



bütün istiqamətlərdə dünyada sübuta yetirmişdir. "Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş müdrik siyasi kurs Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir" deyə qeyd edən Əhəd Abiyev bildirdiyinə görə, əlbəttə ki, əldə edilən nailiyyətlərin hər biri əlkəmizdə yaranmış sabitliyin təntənəsidir: "Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, daxili sabitlik olmadan heç bir güclü iqtisadiyyata malik olmaq mümkün deyil. Məhz bu müdrik kəlamı əsas götürən Möhtərəm Prezidentimiz İlham Əliyev əlkəmizdə daxili sabitlik yaradaraq, Azərbaycanı bütün sahələr üzrə hərtərəfli inkişaf yolu ilə aparr".

Ölkəmizdəki daxili sabitliyə, aparılan uğurlu xarici siyasetə, respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafına, mədəniyyət, idman və gənclər siyasetinin xüsusi

yer tutmasında danılmaz əməyinə, misilsiz xidmətlərinə, zəngin və möhtəşəm dövlətçilik fəaliyyətinə görə Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün daşkəsənlər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk".

Ötən dövr ərzində gənclərimiz



mi Daşkəsən rayonu da özünün sürətli inkişaf dövrünün yaşıyır".

Cıxışının sonunda Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının gənclər birliyinin köhnə tərkibinə hazırlı dövrə qədər apardıqları uğurlu fəaliyyətlərinə görə, təşəkkür edən Əhəd Abiyev inamını ifadə edib ki, onlar bundan sonra da partianın işlərində öz aktivliklərini davam etdirərək, daha böyük nailiyyətlər əldə edəcəklər. Bugünkü konfransın işinə uğurlar arzulayıv ve yeni seçiləcək tərkibə də ictimai-siyasi fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm.

Eşq olsun Yeni Azərbaycan Partiyasının Lideri İlham Əliyev!

Ulu Öndərin ideyalarına eşq olsun!

Yaşasın müasir müstəqil Azərbaycanın gəncləri!

Konfransda çıxış edən Milli Məclisin deputati Kamran Bayramov gəncləre xitab edərək onları Ulu Öndər Heydər Əliyev ideyalarına sadıq yenilmez, mütəşəkkil qüvvə adlandırdı. O deyib: "YAP-in üzvü olmaq elə Ulu Öndərin ideyalarına sədəqət deməkdir. Azərbaycan gənsləri əlkəmizin diplomatik uğurlarının qazanılmasına da iştirak edir. Beynəlxalq idman, o cümlədən, nüfuzlu elm yarışlarında qə-

lebe qazanan gənslərimizin Azərbaycan bayrağını yüksək pillələrdə dalgalandırması, bütünlükde, gəncliyə göstərilən diqqətin nümunəsidir. Partiyamızın Sədri İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də yeni təfəkkürlü insan yetişdirmək, gənslərimizi azərbaycanlı ideyalarına sadıqlik ruhunda tərbiyə etməkdir. Sevindiriçi haldır ki, bugünkü gəncliyimiz zamanın bütün çağırışlara cavab verə biləcek səviyyədə hazırlanırlar. Sizlərin bütün sahələrdə qazandığınız uğurlar, əldə olunan nailiyyətlər bütünlükde Azərbaycanın dada da qüdrətlənməsinə xidmet edir.

Konfransda təşkilati məsələlərə baxılıb. Bayramov Kənan Ramazan oğlu YAP Daşkəsən rayon təşkilatı gənclər birliyinin sədri seçilib. Gənclər birliyinin 7 nəfərdən ibarət idarə heyəti, 15 nəfər şura üzvü seçilib. YAP Respublika Gənclər Birliyinin 5-ci konfransında iştirak edəcək gənclər müəyyənləşib. Konfransın sonunda YAP sıralarına qəbul olunmuş gənclərə partianın üzvlük vəsiqələri təqdim edilib.

**Rövşən RƏSULOV**

# Armen Aşotyan Nikol Paşinyanı qorxaq adlandırdı

*"Ermənistan-Artsax" hərbi-siyasi çatı Paşinyanın naşı və dəyərsiz siyaseti üzündən yarandı"*

**Ermənistanın baş naziri Nikol Paşinyan hazırda kəskin ittihamlar qarşısında aciz qalıb və xüsusiylə, müxalifətdə olan siyasilə onu müxtəlif ittihamlarla hədəfə almaqdadırlar. O cümlədən, Paşinyanın iş-ğal altındakı Qarabağ separatçılarının da hədəfinə tuş gəlməsi, bütövlükdə, erməni ictimaiyyətindəki böhranlı vəziyyəti daha da gərginləşdirməkdədir. Ümumiyyətlə, son zamanlar Ermənistan və Qarabağ ermənilərinin düşməncilik həddinə çatan qarşıdurmaları, bilavasita baş nazırın üzərinə yazılmışdır.**



Bu arada, qatı sarkisyançı, Ermənistanın keçmiş hakim

Respublika Partiyasının vitse-sədri Armen Ashotyan jurnalistlər-

lə səhəbetində Nikol Paşinyanın qorxaq və cürətsiz olduğunu deyib.

**"Nikol Paşinyan Qarabağ münaqışasının həlli məsələsində cavabdeh olmaqdan qorxur"**

"Paşinyanın "Artsax" konflikti ilə bağlı strategiya yoxdur" deyə qeyd edən Armen Ashotyanın görə, bu günlərdə o, "Artsax" rəhbərliyi ilə öz strategiyasını bələşməsiyle bağlı danışarkən, yaxşı yaddaşı olan insanlar xatırladılar ki, məhz həmin Paşinyan iki həftə evvel Yerevan Dövlət Universitetində strategiyasını olmadığını deyib və hətta bil-

dirib ki, her kes ona öz fikirlərini yaza biler və o da müəyyən təsəvvürə malik olar: "Bəs o, nəyi bölüşüb? Görünür, Nikol Paşinyan Qarabağ münaqışasının həlli məsələsində cavabdeh olmaqdan qorxur. O, qorxur və düz edir, çünki heç bir ağıllı insan müharibə istəmir. Bütün qorxulara rəğmən o, bizim də toqquşduğumuz Ermənistanın daxili və xarici siyasetinin ekvivalent çəqışları ilə bağlı heç bir addım atmır".

**Paşinyan açıq-aşkar erməni xalqının düşməni olaraq göstərilir**

Ashotyan həm də ona görə na-

rahət olduğunu bildirib ki, ümumiyyətə, Vyana və Sankt-Peterburq razılışmaları xatırladırmır və s: "Ermənistan- Artsax" hərbi-siyasi çatı Paşinyanın naşı, dəyərsiz siyaseti üzündən yarandı. Bizim bəxtimiz onda, getirib ki, "Arsax hakimiyyəti" daha dərin-dən düşüb və Paşinyanın təxribatlarına getmir".

Bələliklə, artıq Paşinyan açıq-aşkar erməni xalqının düşməni olaraq göstərilir və xüsusiylə, Ermənistan-Qarabağ erməniləri arasındaki əsas təxribatçı güc kimi təqdim olunmadı. Bu amil isə, əlbəttə ki, ister işgalçi ölkəni, isterse də separatçı "DQR" rejimini daha sürətlə məhvə doğru sürükleyəcək.

**Rövşən NURƏDDİN OĞLU**

8 iyun 2019-cu il

## Avropalı “siyasi mühacirlər” yavaş-yavaş “ağıllanırlar”



Səbəbləri var...

Bir neçə müddətdir ki, özlərini “siyasi mühacir” adı altında Avropada gizləyənlər, əslində isə, aşkarla olanlar söyüş kampaniyalarını dayandırmağa başlayıblar. Bunun səbəbləri var və əsas səbəblərdən biri həmin ünsürlərin gec, ya da tez müvafiq qanunlar sırasında cavab vermək qorxusudur. Azərbaycan dövlətinin Avropa İttifaqı ile yaxınlaşması, müəyyən edilmiş sazişlərin imzalanması reallığının artması və s. kimi məsələlərdən dolayı canlarına vəlvələ düşən küçə siyasetçiləri həm də erməni lobbinin maddi dəstəyindən də məhrum olmaq üzərdirler. Onlar yaxşı dərk edirlər ki, cəhdəri uğursuz oldu və nəticəsiz qaldı. Hətta AXCP sədri Əli Kərimlinin trollarının dəstəyi belə, həmin ünsürlərin istekləri üzərindən çapraz xətlər çəkmiş oldu.

### Narahat olmağa başlayıblar

Söz yox ki, Orduhan Teymurxan, Tural Abbaslı, Məhəmməd Mirzəli və s. kimi siyasi təlxəkləri bu işə Avropada olan güclü erməni diasporu və Azərbaycan dövlətinə qarşı təzyiq yolunu seçən bəlli güc mərkəzləri idarə edirdi. Hətta bu adamların casusluq fəaliyyəti açıq şəkildə görünürdü. Yeri gəlmışken, o da əbəs deyil ki, AXCP sədrinin Fransada var-gəl edərək, erməni pulu ilə çalışdırıcı müavini Qənimət Zahid də sözügedən məsələdə, neçə deyərlər, mat-mətətəl qalib və hətta özünün sosial şəbəkədəki TV-də bənzər mövzulara toxunmağa başlayıb.

O cümlədən, Sevinc Osmanqızı kimləri də ciddi narahat olmağa başlayıblar. Çünkü bu adamlar da maraqlı idilər ki, elə alınmış bu şəxslər daha çox söyüş söysünlər və dövlətimizin eleyhinə kəskin çıxışlar etsinlər. Xatırlayaq ki, ötən ay Brüsseldə Orduha-

Rövşən RƏSULOV

nın keçirdiyi “tədbirdə” cəmi 3 nəfər iştirak edirdi. Çoxları başa düşür ki, səhv yolda olublar və onların apardığı üsul Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi.

Diger tərefdən, Ə.Kərimli və S.Osmanqızı hər gün bu adamları qorxudur ki, sizlər susmamalısınız, daha çox söyüş söymelisiniz, izləyicilərinizin sayını artırıralısınız. Əbəs deyil ki, Orduhanın Brüsseldə sərgiliyi anormal hərəkətlər birbaşa Azərbaycan xalqının və dövlətinin xarici ölkələrdə “qara obrazı”nın cızılmasına xidmet edirdi. Ancaq xalqımız anladı ki, əslində, Orduhan və onun kimi tiplər Azərbaycan eleyhinə fəaliyyət göstərən bir sıra qrupların və güc mərkəzlerinin casus şəbəkəsinin üzvüdürler. Yəni o qruplar məqsədli şəkildə hər zaman Azərbaycan dövlətinin nüfuzunun korlanmasında, mühüm beynəlxalq tədbirlərin keçirildiyi binaların arasında, Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirlərdə bu tip adamların və ölkəmizin eleyhinə istifadə edirlər.

### Əli Kərimlinin siyasi dəfninin hazırlıq prosesinə başlanılıb

Yeri gəlmışken, Orduhanidan, Turaldan, Məhəmməddən və sairlərindən ümidiyi itti-rən Kərimlinin son vaxtlar isterika tərzdə hücumu keçməsi, nəinki hakimiyəti, həm də mühacirətdə olanları da hədəfə alması təccübəli deyil. Onun, bir müddət önce, “hakimiyət yalnız “islah olunmuş” mühacirləri Azərbaycanda görmək istəyir” sözleri də, məhz siyasi nifreti qəbul etməyənlərə üvanlanıb. Misal üçün, onlardan biri “Meydan TV” rəhbərliyindən istefa vermiş Emin Millidir. Əslində, E.Millinin Prezidentdən üzr istəməsi və son dövrlər verdiyi açıqlamalar mühacirlərin hakimiyətin açılmasına müsbət yanaşlığını təsdiqləyir. Lakin Kərimli anlayır ki, bu açılım siyasi nifreti aradan qaldıracaq, iqtidara qarşı tənqidləri ciddi şəkildə azaldacaq, Qərbədə anti-Azərbaycan dairelərin əlindeki böyük bəhanələrdən biri sıradan çıxacaq və onun siyasi dəfni reallaşacaq. Buna görə də, isterik şəkildə siyasi nifreti körükleməye çalışır, müxtəlif iddialarla siyasi açılımın qarşısını almağa cəhd göstərir. Ancaq belə cəhdərələr, daha əvvəller də olduğu kimi, hazırda da puça uğrayır. Bu, Ə.Kərimlinin və ümumilikdə, dağdıcı müxəlifətin sonudur!

Rövşən RƏSULOV

## “Mənim adım” bloku narahat vəziyyətdədir



**N**ikol Paşinyan tərəfindən konstitusiya qaydalarının pozulmasından, məhkəmələrin qarşısının blokadaya alınmasından sonra “Mənim adımım” blokunda çox gərgin, narahat vəziyyət hökm sürür. SIA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumatla istinadən xəber verir ki, bu barədə “irates” qəzetində yazı dərç olunub.

Yazida o da qeyd olunur ki, “Mənim adımım” blokundan bir çoxları bu aksiyalarda iştirak etməyiblər və onlara heç bir halda bu təşəbbüsə qatılmamaq və bu aksiyalarda iştirak etməmək barədə Soros ofisindən təlimatlar verilib. Hazırda hökm sürən narahatlılığı və gərginliyə də səbəb elə budur. Yeri gəlmışken, “Mənim adımım” blokunun təmsilçiləri Koçaryanın qayıtması perspektivlərindən vəhşicisi-nə qorxurlar və düşünürər ki, əger o döñərsə, hamisi üçün bir son olacaq.

### Ermənistanda nazir istəfa verdi

**E**rmənistandan ədliyyə naziri Artak Zeynalyan istəfa verib. SIA Ermənistana KİV-nə istinadən xəber verir ki, o bu barədə bəyanat yayıb. Açıqlamasında istəfa səbəbini açıqlamayan eks-nazir siyasi fəaliyyətini davam etdirəcəyini əlavə edib.



## Robik Nikola meydan oxuyur - ciddi motivlər var

Ermənistanda qarabağ erməniləri ilə Yerevan erməniləri arasında qarşıdurmalar davam edir. Belə ki, ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən azadlığa çıxmazı ilə, dərhal Nikol Paşinyan hakimiyətinə qarşı bayanatlar səsləndirməsi, o cümlədən, erməni baş nazirin insanları yenidən küçələrə səsləməsi gərginliyi saxlamaqdadır. Artıq qondarma “DQR”dən də müəyyən mesajlar verilməkdə, habelə, keçmiş prezident Serj Sarkisyanın da sözügedən məsələdə rol almışında müxtəlif faktlar üzə çıxmaqdadır.

### Robik Nikola qarşı sətiraltı hədələr yağdırıb və ultimatumlar göndərib



Bu arada əsas hücumu rolunu Robik ləqəbi ilə də tanınan Koçaryan oynamadır. Belə ki, bu günlərdə onun tərəfdarları ilə görüş keçirməsini eks etdirən görüntülər yayılıb. Erməni mediasının verdiği məlumatə görə, o öz çıxışında baş nazir Nikola qarşı sətiraltı hədələr yağdırıb və ultimatumlar göndərib.

“On il önce, mənə elə gelirdi ki, həyatındaki bütün əsaslı hadisələr artıq geride qalib və bundan sonra mənə çok sakit həyat gözləyir. Lakin mən yanılmışam” deyə qeyd edən Koçaryana görə, həbsxana bir insani azadlıqdan yalnız fiziki anlamda məhrum etmir, eyni zamanda, iradəyə və düşüncəyə məhdudiyyət qoya bilmir.

### Koçaryan: “Açığımı desəm, bir il qabaq mən düşünmürdüm ki, qarşıda bu qədər işlər var”

Düzdür, Koçaryan çıxışında birbaşa Ermənistən mövcud hakimiyətinin və rəhbərliyinin adını çəkməsə də, bundan sonra sərt mübarizəyə başlayacağına işarə edib. Bu baxımdan, o, ireliyə getmək üçün ciddi motivlərin olduğunu bildirib. Söz yox ki, bu motivlər Qarabağ klanının Yerevana meydan oxuyacağı faktorudur: “Mən çox sevinirəm ki, bu mübarizədə yəni və ciddi motivlər var və mən həmin mübarizədə tək deyiləm. Çox maraqlı, fəal komanda da mövcuddur ki, biz həmin va-

site ilə qələbə eldə etmək üçün ireliyə gedəcəyik. Açığını desəm, bir il qabaq mən düşünmürdüm ki, qarşıda bu qədər işlər var”.

### Ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb

Beləliklə, fakt budur ki, Robert Koçaryan Nikol Paşinyana qarşı barışmaz, qisasçı cəbhə açır və həmin cəbhədə yer alanların eksəriyyəti, ister onun dövründə və isterse də Qarabağ klanının digər fiquru - Serj Sarkisyanın hakimiyəti zamanı yüksək mövqə tutmuş şəxslərdir. Əlbətə ki, onlar itirdiklərini daha çox geri qaytarmaq planını, əsas olaraq, qarşılara məqsəd qoyublar. Koçaryanın bu çağırışlarını isə, Ermənistanda vətəndaş qarşıdurmasının ilk qıçılımı kimi də qiymətləndirmək mümkündür. Hər halda, artıq ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb.

Rövşən NURƏDDİN OĞLU

## 91 nəfər dərmandan, 57 nəfər alkoqollu içkidən zəhərləndi



**A**zərbaycanda yanvar ayından indiyədək 91 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Merkezine (KTM) müraciət edib. SIA-nın məlumatına görə, bunu KTM-in Toksikologiya şöbəsinin müdürü Azər Maqsudov deyib. Onun sözlərinə görə, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar. A.Maqsudov qeyd edib ki, bu il ərzində 57 nəfər alkoqollu içkidən zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.

Bu il ərzində 64 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə KTM-ə müraciət edib. Ümumilikdə bu ilin aprel ayında 6, may ayında 16 nəfər ilan zəhərlənməsi, aprelde 14 nəfər, mayda 21 nəfər dərman zəhərləməsi, aprelde 12 nəfər, mayda 17 nəfər dərmanların əlavə təsirləri, aprelde 16 nəfər,

mayda 6 nəfər dəm qazı, mayda 3 nəfər qərəb, 1 nəfər qara qurdan (aprelde qeydə alınmayıb), aprelde 3 nəfər, mayda 4 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu il ərzində zəhərlənməyə məruz qalaraq xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı baş verməyib.

*Hüquq və tibb elmində "yevgenika" və "genetika" sözləri insan nəslinin yaxşılaşdırılması haqqında elm mənasını ifadə edir. Hərçənd, onu faşistlərin qeyri-insani eksperimentləri və bu cür digər təcrübələrlə bağlı sahə kimi də başa düşürlər. N.X.Əmirovun fikrincə, bu zaman məlumatı olmayanların əksəriyyəti, əslində, yevgenikanın nə olduğunu yaxşı təsəvvür etmir.*

V.S.Baranovun qeyd etdiyi kimi, yevgenika - bəşəriyyət üçün nəsə "ağrılı məsələ" kimi bir şeypdir. Ona görə də, bu barədə danışmaq təkcə maraqlı deyil, həm də faydalıdır.

Her hansı seleksiyaçı yaxşı bilir ki, yaxşılaşdırılmış xüsusiyyətləri olan yeni cins yaratmaq üçün heyvanların təxminən 95 faizini "zay məhsul" kimi çıxdaş etmək lazımdır. Hər bir seçimin prinsipi belədir: pişər çoxalmada iştirak etməlidir. Bax, ele buradaca yevgenika insan etikası və əxlaq sahəsində olan həll edilməmiş problemlərlə birbaşa üzləşir.

İnsan nəslinin yaxşılaşdırılması üçün D.P.Fidler tərəfindən təklif olunanlar sonradan pozitiv yevgenika adını almışdır. Lakin çox tezliklə digər bir meyil də - neqativ yevgenika da yaranmışdır. Onun ardıcılları hesab edirdilər ki, əqli və fiziki qüsürü olan insanların, alkogoliklərin, narkomanlarının, cinayətkarların və övladlarının olmasına mane olmaq lazımdır. Neqativ yevgenika elə lap əvvəldən təqnidlərə üzləşdi. Axi belə bir "seçim" zəif və xəstə uşaqların məhv edildiyi hələ Qədim Spartada aparılmışdı. Neticəsi məlumdur - Sparta heç bir gərkəmli mütefəkkir, rəssam, artist yetişdirmədi, əvəzində isə, o, güclü və cəsur döyüşüləri ilə məşhur


Başqa xəsteliklərlə də bağlı vəziyyət yaxşı deyil. Xəsteliyin inkişafına səbəb olan bu və ya digər əlamətin irlən keçməsi, hər halda, ehtimal xarakterli prosesdir və onu qabaqcadan söyləmək olmaz. Məsələn, hansısa uşaq damarların patologiyasını şərtləndirən geni xəstə atadan da, sağlam anadan da ala bilər". Yaxud da, əksine, valideynlər tamamilə sağlam ola bilərlər, lakin onlarda xəsteliyin inkişafını müəyyənləşdirən genlər ola bilər. Bu genlər onlarda gizli şəkil-dədir, yaxud da, genetiklərin qeyd etdikləri kimi, resessiv halındadır. Bu genlərin onların nəslində peydə olub-olmaması təsadüfdən asılıdır.

Hər şey genlərin mümkün vəhdətindən, onların bir-biri ilə qarşılıqlı münasibətlərindən və əlbəttə ki, sosial şərtlərdən, tərbiyədən, psixoloji vəziyyətdən və hansıa dərəcədə müvəffəqiyətdən asılıdır. Qeyd etmek istərdik ki, alimlərin neqativ yevgenika əleyhina olan etirazları onun tərəfdarlarına inandırıcı görünməmişdir. Onları əxlaq sahəsindən olan digər bir məsələ də dayandırmamışdır. Bəs həkimlər kimdir? Doğurdan da, hansıa normadan sapma halının yolverilməz olmasını və hansının sahəsindən olmasına geləcek üçün məqbullüğünü kim həll etməlidir?

Bununla belə, 1915-1916-cı il-

F.İ.Komarov hesab edirdi ki, yevgenika - utopiyadır, amma o, "gələcək əsrin dini" olacaq. S.Q.Stesenko insan nəslinin yaxşılaşdırılması üçün uşaq doğuşunu sevgidən ayırmayı və süni mayalandırmağı təklif edirdi.

Məlum olduğu kimi, müharibədən sonraki illərdə yevgenikaya olan maraq aşağı endi, lakin XX əsrin sonlarında bu, yenidən diçəlməyə başladı. Dirçəlişin səbəbi planetimizdə ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədardır. Ozon delikləri, radiasiyanın seviyyəsinin yüksəlmesi, ekoloji zəhərlər, ətraf mühitdə mutagenlər və kanserogenlər - bütün bunlar insanların genlərində zərərli və lazımsız deyişikliklərin toplanmasına - mutasiyaya aparır. Mutasiyaların bu cür toplanması genetik yük adını almışdır. Mutasiyalar sağlamlığın pisləşməsinə, müxtəlif psixi sapmalarla, patologiyalara səbəb olur. Əksər alımlar öz narahatlıqlarını bildirirlər: eğer bu problem həddindən artıq genişlənərsə, onda bəşəriyyətə nə ola bilər? Bu proses insan nəslinin kesilməsinə getirməzmi? Və yenə də yevgenikanın şirnikləndirici cazibəsi ortaya çıxır - hər halda, xəstə və mükəmməl olmayan uşaqların doğuluşundan yaxa qurtarmaq, insan cinsini yaxşılaşdırmaq olmaz mı?



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütəvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

*Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütəvi İnformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb*

# Yevgenikanın insan hüquqları

idi.

Dahi insanların fiziki qüsurları olmasının və ya ağır irsi xəsteliklərdən, o cümlədən, psixi xəsteliklərdən əziziyət çəkməsi ilə bağlı tərixdə çoxlu nümunələr var. Onların valideynləri də çox vaxt sağlam olmamışlar. Məsələn, İ.S.Turgenevin anası malxulyalı idi, L.N.Tolstoynun nəslində isə epilepsiya və şizofreniya xəstələri vardi.

Bundan başqa, məlumdur ki, inkişafı ince və həssas ruhi hissələrlə bağlı olan bəzi psixi xəsteliklər genetik cəhətdən müziq, riyaziyyat və fitri istedadla əlaqədarlıdır. Hüquq elmləri doktoru, professor Ayten Mustafayeva yazar: "Məsələ ondadır ki, əlamətlərindən biri şəxsiyyətin ikiləşməsi hesab edilən psixi xəsteliyin - şizofreniyanın formaları çox müxtəlifdir. Variasiyalar çoxdur, çox vaxt xəsteliklərin təzahürləri özünü açıq göstərmir. Mahiyyətəcə şizofreniyanın irlən keçməsi alımlar üçün hələ də sər olaraq qalır. Amma hər halda, zaman-zaman onun səbəblərini izah etməye cəhd göstərən yeni məlumat və fərziyyələr meydana çıxır.

Ona görə də, ən geniş yayılmış xəstəlik olan şizofreniyaya müsbətde, hətta nezəri cəhətdən də hansısa seçim barədə danışmaq mümkün deyil.

İlərdə ABŞ-in 25 ştatında psixi xəstelerin, cinayətkarların və narkomanların məcburi sterilləşməsi haqqında qanunlar qəbul edilmişdir. Bu cür qanunlar Skandinaviya ölkələrində də, Estoniyada da mövcuddur. Y.İ.Polişukun göstərdiyi kimi, neqativ yevgenika özünün apogeyini faşist Almaniya-sı dövründə tapmışdır. Məsələn, 1933-cü ilde Almaniyada 56244 psixi xəstə sterilləşmişdi. Faşistlər hesab edirdilər ki, bəşəriyyətin içərisində "yüksek növü" şəxsiyyətlərin nüvəsi yaradılmalıdır ki, gələcək insan irqinin formalasdırılmasında da, məhz onlar istirak etsinler. Qalan bütün insanlarsa - zəiflər, xəstələr, şikəstlər, yeni sadəcə olaraq, standartlara cavab verməyənlər ya məhv edilməli, ya da sterilləşməlidir.

Bu nezəriyyədən təcrübədən nə alındığı hamiya yaxşı bəlliidir. Lakin bəzi ölkələrdə yevgenika başqa bir yolla getdi. İngiltərədə ingilis-saksən irqinə mensub adamlarda çoxuşaqlığın həvəsləndirilmesi və fitri istedadlı uşaqların tərbiyəsi və inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədile bir sıra tədbirlər həyata keçirildi.

Lakin tezliklə yevgenikanın, görünür, ondan ayrılmaz olan ziddiyətləri ortaya çıxmaga başladı.

*İnsan nəslinin yaxşılaşdırılması üçün D.P.Fidler tərəfindən təklif olunanlar sonradan pozitiv yevgenika adını almışdır. Lakin çox tezliklə digər bir meyil də - neqativ yevgenika da yaranmışdır. Onun ardıcılları hesab edirdilər ki, əqli və fiziki qüsürü olan insanların, alkogoliklərin, narkomanlarının, cinayətkarların və övladlarının olmasına mane olmaq lazımdır. Neqativ yevgenika elə lap əvvəldən təqnidlərə üzləşdi. Axi belə bir "seçim" zəif və xəstə uşaqların məhv edildiyi hələ Qədim Spartada aparılmışdı. Neticəsi məlumdur - Sparta heç bir gərkəmli mütefəkkir, rəssam, artist yetişdirmədi, əvəzində isə, o, güclü və cəsur döyüşüləri ilə məşhur idi.*

M.Y.Fyodorovanın fikrincə, yevgenika Şotlandiyada başlayan və Amerikada davam etdirilən məməlilərin klonlaşdırılması üzrə eksperimentlərlə bağlı da yeni istiqamət əldə etməkdədir. Alımlar bir hüceyrənin inkişafı nəticəsində, genlərin çarpzalaşdırılması və "qarışdırılması" olmadan valideynlərin geni ile, demək olar ki, eyni olan yeni orqanizm almaq üsulu tapmışdır. Bu, nəsilde valideyn genlərinin unikal vəhdətinin təkrarlanması imkan yaradır. Bu cür eksperimentləri məməlilər üzərində - qoyun və inəklərde aparmışlar, lakin onların insan üzərində təkrar edilmesi imkanı nəzeri cəhətdən istisna deyil. Əksər ölkələrdə bu cür təcrübələrin qadağan

məsidi. Doğrudan da, bir sıra halarda, demək olar ki, genlərin "ziyanlı" və "faydalı" növ müxtəliflikləri var. Lakin genetiklərin ən nikbin hesablamalarına görə, 200-300 il ərzində insan populyasiyasında "faydalı" genlərin sayını cəmi fai-zin yüzdə biri qədər artırmaq olar.

"Ziyanlı" genlərin brak edilməsinin mənasızlığını faşistlərin eksperimentlərində də sübut etmişdir: bir vaxtlar faşist Almaniyasında psixi xəstələr, demək olar ki, məhv edilmişdilər və əvvəlcə, həqiqətən də, sapmaları olan uşaqlar az doğulurdular. Lakin 40-50 il keçmişdir və həzırda Almaniyada psixi xəstələrin faizlə göstəricisi ele əvvəlki qədərdir.

Digər bir əngəl - yevgenika insanların mürəkkəb davranışın əlamətlərinə, genlərin çoxlu sayı ilə müyyən olunan intellekt və fitri istedadlarına nəzarət etməyə cəhd göstərir. Onların irlən keçmə xüsusiyyəti çox mürəkkəbdir. Bundan başqa, istedad və intellektin inkişafında mədəniyyət, dil, tərbiyə şəraitli böyük rol oynayır. Bütün bunlar uşağa genlərlə deyil, yaxın adamlar və müəllimlərlə ünsiyyətin köməyi ilə ötürülür.

Nəticə. Əsl elm baxımından, yevgenikanın da mühəkimələrində qüsurlar var. Məsələn, onun əsas vəzifəsi - ziyanlı və faydalı əlamətlərin nisbətinin yaxşıya tərəf deyisi-

**Vahid Ömərov,  
fəlsəfə üzrə fəlsəfə doktoru**



## Ağcabədə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı qeyd edilib



Ağcabədi rayonunda Su Təsərrüfatı ve Meliorasiya İşçilərinin Peşə Bayramı münasibatla tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinə ziyarət edərək, önnən tər çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə YAP fealları və qabaqcıl su təsərrüfatı və meliorasiya işçilərinin iştirakı ilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilib.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-ci il tarixli Sərəncamı ilə 5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı elan edilib. Bu münasibatla tədbir iştirakçılarını təbrik edərək, onlara çətin və şərəfli vəzifənin icrasında uğurlar diləyib.

Rayon təşkilatının sədri bildirib ki, gündən-güne hərtərəfli inkişaf edən, çıxışlı Azərbaycanını tərəqqisində Su Təsərrüfatı və Meliorasiya işçilərinin əvəzsiz rolu vardır.

Tədbirdə 5 sayılı Regional Su - Kanal İdarəsinin rəisi Zahid Sadıqov, Ağcabədi su-kanal sahəsinin rəisi Nizami Əsədov, Tərtər su-kanal sahəsinin mexaniki, Tərəqqi medallı Rais Abbasov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, YAP Ağcabədi rayon təşkilatının şura üzvü Əlizadə Nəcəfov, Ağcabədi şəhər 3 sayılı məktəb-liseyin əməkdar müəllimi, rayon ərazi ilk partiya təşkilatının sədri Həcər Əliyeva çıxış edərək, əsası Ulu Önder Heydər Əliyev tərəfindən qoyulan, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyaset nəticəsində, əhalinin maddi rifahının yüksəldiğini bildiriblər. Sosial sahədə infrastruktur layihələrin həyata keçirilməsinin daim diqqət mərkəzində olduğu, əhalinin daimi olaraq elektrik enerjisi, qaz və içməli su ilə təmin edildiyi, yollar, kanalizasiya sistemlərinin çəkildiyi, regionlarda abadlıq və quruculuq işlərinin həyata keçirildiyi qeyd olunub. Tədbirdə, həmçinin, ölkə Prezidentinin cari ilin əvvəlindən başlayaraq, əhalinin aztəminatlı təbəqəsinin maddi-rifah halının yaxşılaşdırılması sahəsində verdiyi sərəncamların əhali tərəfindən rəğbetlə qarşılandığı vurğulanıb.

Tədbirin sonunda bir sıra qabaqcıl su təsərrüfatı və meliorasiya işçisi Fəxri Fərmanla təltif edilib.

ZÜMRÜD BAYRAMOVA

## ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə 1802-ci qrup tələbəsi Usubova Nigar Aslan qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

\* \* \*

ADPU-nun Filologiya fakültəsinin I kurs 105-ci qrup tələbəsi Şirəliyeva Nərimin Cahangir qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

## Baş redaktor:

Bəhruz Quliyev

## Baş redaktorun müavini:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 66.

Şəhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: ses@sia.az  
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələrin  
"Azərbaycan" nəşriyatında çap olunur.  
Qəzetde AzərTAc, SIA və AZADINFORM informasiya  
agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 4600

# Ses

Son sahifə

8 İyun

## Rus dili və ədəbiyyatı üzrə XI Olimpiadaya yekun vurulub

**Beynəlxalq Rus Dili Günü ərəfəsinə də Bakı Slavyan Universitetində Rus Dili və ədəbiyyatı üzrə XI Olimpiadaya yekun vurulması münasibətlə təntənəli mərasim keçirilib. Ənənəvi mərasim Rusiya Federasiyasının Azərbaycan Respublikasındaki səfirlüyü, "Rossotrudniçestvo" Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyanın birgə təşkilatçılığı ilə baş tutub. Qeyd edək ki, Olimpiada turu bu il ərzində 24 regionda keçirilib. Tədbirdə Azərbaycanın 51 regionunda fəaliyyət göstərən 638 ümumtəhsil müəssisəsindən 3500-e qədər şagird iştirak edib, 214 şagird Olimpiadanın qalibi olub.**



gün azalmadığını, əksinə, getdikcə daha da artdığını qeyd edib. M.Boçarnikov gençlərin rus dilinə marağının təsadüfi olmadığını, bunun rus ədəbiyyatına və mədəniyyətinə sevgidən doğduğunu deyib. O, şagırdlərə və onların müəllimlərinə dərindən minnətdarlığını bildirib.

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanın 14 ali məktəbində rus dilinin tədris olunduğunu diqqətə çatdırıb. Nazir müavini Azərbaycanla Rusiya arasında uzun əsrlərdən bəri yaxın dostluq münasibətlərinin olduğunu və bu gün hemin estafetin yeni nəslə ötürüldüğünü bildirib.

Olimpiada qaliblərini təbrik edən xalq yazarı Çingiz Abdullayev çıxışında Nəsimi yaradıcılığından danişib. O, Nəsimini "eqide müəcəhid" kimi xarakterizə edib və onunla bağlı geniş yayılmış rəvayətlərdən söz açıb.

Millet vəkili, Azərbaycanda Rus icmasının sədri Mixail Zabelin qaliblərə diplom və hədiyyələr təqdim edərək bildirib ki, hər il ənənəvi olaraq, keçirilən olimpiada şagırdlərin bilik və bacarıqlarını sərgiləmələrinə imkan verir.

Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva rus dilinin tədrisinin ölkəmizdə xüsusi ənənəsinin olduğunu, dünya ədəbiyyatının bir çox incilərinin, məhz bu dil vasitəsilə Azərbaycan oxucularına təqdim edildiyini və eyni zamanda, Azərbaycan yazarı və şairlərinin əsərlərinin rus dili vasitəsilə dünyada təbliğ edildiyini bildirib.

"Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Səmed Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, BSU nezdində Azərbaycanda rus dili və ədəbiyyatı jurnalının redaktoru, professor Flora Naciyeva, Sputnikin Azərbaycandakı rəhbəri Əziz Əliyev və digər çıxışçılar Olimpiada qaliblərini təbrik edərək, onlara uğurlar diləyiblər.

Resmi hissədən sonra tədbir konsern programı ilə davam etdirilib.

ZÜMRÜD